

Test: AAA\_0723#01#Q15#01 (qaralama)(kohne)

Fenn: 0723 Beynəlxalq investisiyalar

Sual sayı: 500

**1) Sual:**İnvestisiya qoyuluşu dedikdə nə başa düşülür?

- A) Əsas vəsait qoyuluşları başa düşülür
- B) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və əmlak hüquqları və müsbət iqtisadi sosial nəticələrə nail olmaq məqsədləri başa düşülür**
- C) Dövriyyə fondunun yaradılmasına yönəldilən vəsaitlər başa düşülür
- D) Maliyyə aktivlərinin artırılması
- E) Əsas kapitalın təkrar istehsalı

**2) Sual:**Vasitəli investisiya nədir?

- A) Dövriyyə fondunun yaradılmasına yönəldilən vəsaitlərdir
- B) Əsas vəsait qoyuluşudur
- C) Xarici qiymətli kağıza qoyulan kapitaldır
- D) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və Biləvasitə maddi obyektə qoyulan investisiyadır**
- E) İnvestisiya fondu və maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan investisiyaya deyilir

**3) Sual:**Birbaşa investisiya nədir?

- A) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və Biləvasitə maddi obyektə qoyulan investisiyadır**
- B) İnvestisiya fondu və maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan investisiyaya deyilir
- C) Xarici qiymətli kağıza qoyulan kapitaldır
- D) Əsas vəsait qoyuluşudur
- E) Dövriyyə fondunun yaradılmasına yönəldilən vəsaitlərdir

**4) Sual:**İnvestisiya qoyuluşları xarakterinə görə neçə yerə bölünür və hansılardır?

- A) Vastəli
- B) Vasitəsiz
- C) Birbaşa və vasitəli**
- D) Birbaşa
- E) Vasitəli və vasitəsiz

**5) Sual:**İnvestisiya ehtiyatları üzərində mülk formaları hansılardır?

- A) Xüsusi, dövlət, xarici, birgə investisiyalar**
- B) Dövlət
- C) Xüsusi
- D) Dövlət, xüsusi
- E) Xarici, birgə

**6) Sual:**Makro iqtisadiyyatda investisiya kimi qəbul edilir?

- A) Cari ildə istehsal olunmuş və istehlak edilmiş əmtəə material qiymətləri**
- B) Yeni kapitalın istehsalının maddi əşya elementlərinin yaradılması

- C) Real maliyyə aktivlərinin əldə edilməsi
- D) Qeyri-real maliyyə aktivlərinin əldə edilməsi
- E) Məhsul istehsalına çəkilən xərclər

**7) Sual:** Əsaslı vəsait dedikdə nə başa düşüslür?

- A) Real və maliyyə aktivlərinin əldə edilməsi
- B) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar, səhmlər, digər qiymətli kağızlar
- C) Maliyyə aktivlərinin əldə edilməsi
- D) Real aktivlərin əldə edilməsi
- E) İstehsal edilmiş material qiymətləri

**8) Sual:** Mikro iqtisadiyyatda investisiya nədir?

- A) Yeni kapitalın istehsalında maddi əşya elementlərinin yaradılması
- B) Fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni masşın və avadanlıqların alınması
- C) Şəxsi amilin lazımı bacarıq və vərdişlərə yiyələnməsinə vəsair sərfi
- D) Cari ildə istehsal edilmiş lakin istehlak olunmamış əmtəə material qiymətləri
- E) Ümumi xərclərin tərkib elementlərindən biri kimi qoyuluşu

**9) Sual:** İnvestisiya ilə əsaslı vəsait qoyuluşları arasındaki fərq?

- A) Hər ikisi eyni yönümlüdür
- B) Əsaslı vəsait qoyuluşu anlayışlı investisiya anlayışından daha geniş bir məhfumdur
- C) Hər ikisi eyni çərçivədə oxşar anlayışlardır, tək fərqləri makro və mikro iqtisadiyyatda istifadəsidir
- D) İnvestisiya anlayışı** daha geniş bir məhfumdur, əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir
- E) İnvestisiya anlayışı daha qısa, əsaslı vəsait isə daha geniş məhfumdur

**10) Sual:** Maliyyə investisiyaları hansılardır?

- A) İstehsala qoyuluşlar
- B) Qiymətli kağızlara, bank depozitlərinə və sertifikatlara qoyuluşlar**
- C) Şirkətlərin inkişafına qoyuluşlar
- D) Kənd təsərrüfatına qoyulşlar
- E) Təhsil sahəsinə qoyuluşlar

**11) Sual:** Real investisiyalar hansılardır?

- A) Öz istehsalının səmərəliyinin yüksəldilməsinə, istifadənin genişlənməsinə, şəxsi və xüsusi istifadənin yaradılmasına, yeni texnologiyanın tətbiqinə, dövlət sıfarişini və digər sıfarişçinin sıfarişinin yerinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investisiyalardır**
- B) Əsaslı vəsait qoyuluşlarıdır
- C) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və Biləvasitə maddi obyektlə qoyulan investisiyadır
- D) İnvestisiya fondu və maliyyə vasitəcisinin mövcudluğu ilə xarakterizə olunan investisiyaya deyilir
- E) Xarici qiymətli kağıza qoyulan kapitaldır

**12) Sual:** Dövlətin investisiya siyasətinin əsas məqsədi nədir?

- A) Elmi texniki nailiyyətlərin hesabına əsas fondların yeniləşdirilməsi və istehsalın yenidəm

keçirilməsidir

- B) Dövlətə gələn xarici investorların artırılması
- C) İinvestorlar üçün daha yaxşı şəraitin qurulması
- D) Əhali üçün daha yaxşı şəraitin qurulması
- E) Dövlət büdcəsinin artırılması

**13) Sual:**Respublikamıza investisiya axıb gəlməsinin başlıca səbəbi hansıdır?

- A) İinvestorların bu əməliyyatlardan lazımı mənfəəti əldə etməsi
- B) Respublikanın bu əməliyyatlardan lazımı mənfəəti əldə etməsi
- C) İEOÖ-olduğuna görə
- D) Həm bizim , həm də investorların xeyir qazanması
- E) İEÖ-olduğuna görə

**14) Sual:**Hansı obyektlərə investisiya qoyuluşu qadağandır?

- A) Turizm
- B) Təsərrüfat
- C) Elm
- D) Ekoloji, sanitariya və gigiyena**
- E) Texnologiya

**15) Sual:**Ölkədə investisiya qoyuluşları üçün əsas hansı obyektləri seçmək olar?

- A) Bütün istehsal və sosial sahələr
- B) Ekołji
- C) Sanitariya
- D) Gigiyena
- E) Sanitariya və ekoloji

**16) Sual:**Səmərəli investisiya siyasətinin həyata keçirilməsində nə əsas rol oynayır?

- A) Formalar
- B) Növlər
- C) Bölmələr
- D) Vasitələr
- E) Obyekt və subyektlər

**17) Sual:**Xarici investisiyaların cəlb olunmasında əsas tələbat nəyədir?

- A) Əhalinin vəziyyətinin yaxşılaşdırılmasına
- B) Şirkətlərin inkişafına
- C) Dövlətin siyasi sabitliyinin olmasına**
- D) Təsərrüfatın inkişafına
- E) Texnika və texnologianın inkişafına

**18) Sual:**İinvestisiyaların həcmının əksər hissəsi hansı ölkələrinəin payına düşür?

- A) Avropa ölkələrinin payına
- B) İEÖ-lərin payına**
- C) İEOÖ-lərin payına

- D) Asiya ölkələrinin payına
- E) Amerika ölkələrinin payına

**19) Sual:** İnvestitorlar kimlər hesab edilir?

- A) Ölkələr
- B) İnvestisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intelektual sərvətlərin istifadə olunmasına yönəlməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilməsini təmin edən subyektlərə deyilir
- C) Şirkətlər
- D) TMK-lar
- E) İstehsalın yaxşılaşdırılmasına çalışan obyektlər

**20) Sual:** Cəmiyyətdə investisiya qoyuluşlarının obyektləri nə ilə müəyyən edilir?

- A) İctimai iqtisadi sosial vəzifələrdən asılı olaraq müəyyən edilir
- B) Siyasi vəzifələrdən asılı olaraq müəyyən edilir
- C) İctimai vəzifələrdən asılı olaraq müəyyən edilir
- D) İqtisadi vəzifələrdən asılı olaraq müəyyən edilir
- E) Sosial vəzifələrdən asılı olaraq müəyyən edilir

**21) Sual:** Əsaslı vəsait qoyuluşu prosesi hansı müddəti əhatə edir?

- A) Hərəkətin və xərcin həyata keçirilməsi vaxtından onun qaytarılmasına qədər
- B) Layihələrdən və tikinti məntəqələrindən başlıca obyektin istismara verilməsi
- C) İstehsal və sosial sahələrə elmi texniki tərəqinin inkişafının 0-dan maksimum səviyyəsinə çatmasına qədər
- D) İlkin qoyulan investisiyadan alınan gəlirin investisiyalara çatmasına qədər
- E) Şirkətin iflasına qədər olan müddəti

**22) Sual:** İnnovasiya fəaliyyəti dedikdə nə nəzərdə tutulur?

- A) Qısa müddətli elmi tərəqqi şəraiti, iqtisadiyyatda baş verə biləck dəyişikliklər
- B) Ölkədə fundamental tədqiqat işlərinin maliyyəsi
- C) İnvestisiya qoyuluşlarının və bütün proseslərin məcmusu
- D) Qeyri-elmi proqnozların həyata keçirilməsi
- E) Kənd təsərrüfatı və aqrar sənayedə baş verə biləcək dəyişikliklər

**23) Sual:** İnvestisiya qoyuluşlarında hansı obyektlər və subyektlər iştirak edə bilər?

- A) Müəssisələr və şirkətlər
- B) Təşkilatlar və fiziki şəxslər
- C) Qeyri-dövlət təşkilatları
- D) Dövlət təşkilatları
- E) Xarici şirkətlər

**24) Sual:** İnvestisiya siyasetinin ən mühüm vəzifəsi hansıdır?

- A) Mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaitin ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsi
- B) İqtisadi strukturunun təkmilləşməsində əhəmiyyətli keyfiyyət dəyişikliklərinin keçirilməsi

- C) İstehsalın təkmilləşməsi
- D) İqtisadi tarazlığının aradan qaldırılması
- E) İstehlakın təkmilləşməsi

**25) Sual:**Dövlət investisiya tənzimlənməsində hansı mexanizmdən istifadə etməlidir?

- A) Sosial mexanizmdən
- B) Siyasi mexanizmdən
- C) Mədəni mexanizmdən
- D) İqtisadi mexanizmdən**
- E) Həm iqtisadi həm də siyasi

**26) Sual:**Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?

- A) Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?
- B) İstehsal sahələrinin müəyyənləşməsi ilə
- C) İstehlak sahələrinin müəyyənləşməsi ilə
- D) Şirkətlərin inkişafı ilə
- E) Gələcəyin qeyri-müəyyən və riskin səviyyəsi və onun güc mərkəzlərinin müəyyənləşməsi ilə bağlıdır**

**27) Sual:**Rəsmi kapital nə deməkdir?

- A) Hökumətin və ya hökumətlər arası təşkilatların qərarlarına əsasən xaricə köçürürlən və ölkəyə qəbul edilən bündə vəsaitləri
- B) Şirkətlərin vəsaitləri
- C) Əhalinin vəsaitləri
- D) Huquqi şəxslərin vəsaitləri
- E) Xarici şirkətlərin vəsaitləri**

**28) Sual:**Proformanın hazırlanmasında məqsəd nədir?

- A) Müəssisənin tənəzzülunu göstərmək
- B) İstehsal etdiyi məhsul həcmini göstərmək
- C) Alıcıların sayını göstərmək
- D) Müəssisənin gələcəkdə reallaşacaq gəlirini göstərməkdir**
- E) İstehlak etdiyi məhsulun həcmiini göstərmək

**29) Sual:**Proforma nədir?

- A) İnvestisiyadan gələn dəqiq gəlir cədvəlidir
- B) İnvestisiyadan gələn təxmini gəlirlərin cədvəlidir**
- C) İstehsal edilmiş məhsulun həcminin cədvəlidir
- D) İstehlak edilmiş məhsul həcminin cədvəlidir
- E) Xarici şirkətlərin hesabat cədvəlidir

**30) Sual:**Respublikamızda investisiya qoyuluşu nə vaxtdan inkişaf etmişdir?

- A) 2000-ci ildən
- B) 2005-ci ildən
- C) Əsrin müqaviləsindən sonra**

- D) 2010-cu ildən
- E) 2012-ci ildən

**31) Sual:**Sahibkar formada investisiya qoyuluşu neçə formada həyata keçirilir?

- A) 2 formada
- B) 3 formada
- C) 4 formada
- D) 5 formada
- E) 6 formada

**32) Sual:**Xarici investisiya qoyuluşu neçə formada həyata keçirilir?

- A) Kapital formada
- B) İxrac formada
- C) Kapital və sahibkar formada
- D) İxrac və borc formada
- E) Sahibkar və borc formada

**33) Sual:**Satış proqnozunun əsas məsədi nədir?

- A) İkişaf planının hazırlanmasına xidmət edir
- B) Istehsal planının hazırlanmasına xidmət edir
- C) Subyektin novbəti mərhələlərin planlaşdırılmasına xidmət edir
- D) İstehlak planının hazırlanmasına xidmət edir
- E) Reklam planının hazırlanmasına xidmət edir

**34) Sual:**Potensial fondlar nə deməkdir?

- A) Uzunmüddətli fondlar deməkdir, hansı ki, seçim subyekt rəhbərinin qərarı ilə bağlıdır
- B) Qısa müddətli fondlar deməkdir
- C) Həm qısa, həm də uzunmüddətli fondlar deməkdir
- D) Orta müddətli fondlar deməkdir
- E) Orta müddətli qısa müddətli və qısa müddətli deməkdir

**35) Sual:**İnvestisya qərarlarına ən çox təsir edən amillər hansılardır?

- A) Dövlətlər
- B) Potensial fondlar, satış proqnozu, risk və qeyri-müəyyənlik, rəqiblərin davranışısı, zaman, cəlb etmə tədbirləri
- C) Şirkətlər
- D) Banklar
- E) Reklam tədbiləri

**36) Sual:**İnvestisya qoyuluşları üçün qərar qəbul edərkən hansı amil nəzərə alınmalıdır?

- A) Sosial amillər
- B) Siyasi amillər
- C) Mədəni amillər
- D) İqtisadi subyektlərin məqsədləri və iqtisadi amillər
- E) Siyasi və sosial amillər

**37) Sual:**İnvestisiya fəaliyyəti subyektinin səlahiyyətinə hansılar daxildir?

- A) Müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyən edilməsi
- B) Müqavilənin ləğvi
- C) Konfrans keçirilməsi
- D) Müştərilərin tapılması
- E) Reklam işlərinin aparılması

**38) Sual:**İnvestor investisiya qoyduğu obyektdə hansı hüquqa malikdir?

- A) Məhsul istehsal etmək
- B) Sərəncam vermək, ticarət əməliyyatlarının həyata keçirilməsinə malikdir**
- C) Şirkət səhmlərini satmaq
- D) Məhsul istehlak etmək
- E) Şirkəti reklam etmək

**39) Sual:**Fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə necə cəlb edilə bilər?

- A) İcarə yolu ilə
- B) Fərdi yolu ilə
- C) Müsabiqə və hərrac yolu ilə**
- D) Vasitəçilik yolu ilə
- E) Məhkəmə yolu ilə

**40) Sual:**Portfel investisiya nə deməkdir?

- A) İnvestora real nəzarət imkanı vermekdir
- B) İnvestora qeyri-real nəzaarət imkanı vermekdir**
- C) İnvestora hüququ olmamaq deməkdir
- D) İnvestorun şükətin sahibi olması deməkdir
- E) Şirkəti reklam etmək deməkdir

**41) Sual:**Birbaşa investisiyalar kimlər tərəfindən həyata keçirilir?

- A) Fiziki şəxslər
- B) Hüquqi şəxslər
- C) Dövlət tərəfindən
- D) Hüquqi və fiziki şəxslər
- E) Xüsusi firmalar**

**42) Sual:**Xüsusi kapitalın hərəkətləri barədə qərarlar kimə məxsusdur?

- A) Müəssisə təşkilatlarının rəhbər orqanlarına**
- B) Dövlətə
- C) Fiziki şəxslərə
- D) Xüsusi firmalara
- E) Hüquqi şəxslərə

**43) Sual:**Xüsusi kapital nə deməkdir?

- A) Bankların, firmaların və s. ölkədəki vəsaitləridir

- B)** Xüsusi firmaların, bankların və.s qeyri-dövlət təşkilatlarının xaricə köçürülən vəsaitləridir  
**C)** Xaricdən köçürülən vəsaitlərdir  
**D)** Fiziki şəxslərin vəsaitləri  
**E)** Hüquqi şəxslərin vəsaitləri

**44) Sual:** Vençur maliyyənin hansı variantları üstünlük təşkil edir?

- A) Az riskli  
B) Orta riskli  
**C)** Yüksək riskli invest maliyyə  
D) Risksiz  
E) Daha çox riskli

**45) Sual:** Amerikan çağırışı, Yaponiya möcuzəsi, Asiya pələngi nə deməkdir?

- A) İstehsaldır  
B) Tənəzzüldür  
C) İnkişafdır  
**D)** İstehsalda tərəqqinin adıdır  
E) Rəqabət qabiliyyəti olmaqdır

**46) Sual:** İvestisiya layihələrinin təhlili nəyə əsaslanmalıdır?

- A) Məntiqsiz ardıcılığa  
**B)** Kapitalın qoyuluşunun maliyyələşdirilməsi ilə yanaşı, müəyyən məntiqi ardıcılığı  
C) İstiqraslara  
D) Kreditlərə  
E) Məhsul istehsalına

**47) Sual:** Layihələrin maliyyələşdirilməsi üzrə hansı xüsusiyyətlər lazımdır?

- A) Şirkətin strateji planının uyğun olub, olmaması, gözlənilən gəlir, risk səviyyəsi və.s  
B) Kredit borcu gözlənilir  
C) Rəqabət qabiliyyəti gözlənilir  
D) Məhsul istehsalı gözlənilir  
E) Məhsul istehlakı gözlənilir

**48) Sual:** İvestisiya siyasəti dedikdə nə başa düşülür?

- A) İvestisiya qoyuluşlarının əsas istiqamətlərdə cəmləşdirilməsi üzrə kompaniya tədbirlərini müəyyən edən tərəflərin qərarları başa düşülür.  
B) Respublikanın aqrar siyasəti başa düşülür.  
C) Respublikanın xarici integrasiya siyasəti başa düşülür.  
D) Yalnız xarici investisiyaların investorları başa düşülür.  
E) Rəqabət qabiliyyəti başa düşülür

**49) Sual:** İvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinə necə yanaşmaq lazımdır?

- A) Fərdi yanaşmaq  
**B)** Kompleks yanaşmaq  
C) Kollektiv yanaşmaq

- D) İqtisadi yanaşmaq
- E) Sosial yanaşmaq

**50) Sual:**Birbaşa investisiyalar stimullaşdırılması tədbirlərinə aid olunur

- A) Vergi güzəştleri
- B) Ticarət və sahibkarlıq zonaları
- C) Gömrük ittifaqı
- D) Vergi güzəştleri, Ticarət və sahibkarlıq zonaları
- E) Vergi güzəştleri, Gömrük ittifaqı

**51) Sual:**Ölkənin investisiya iqlimi necə xaracterizə oluna bilər?

- A) Kapitalın müxtəlif sahələrə yönəldilməsi üçün şərait
- B) Xammal resursları ilə zənginlik
- C) Daxili bazarın qorunması və yüksək gömrük tarifləri
- D) Milli sənayenin üstünlüyü
- E) Xammal resurslarının qıtlığı

**52) Sual:**Ölkənin investisiya iqliminin əsas amillərinə aiddir

- A) İqtisadi konyuktura
- B) İnsan resursları
- C) İnfrastruktura
- D) Kənd təsərrüfatı
- E) Təhsil

**53) Sual:**Birbaşa investisiyaları qəbul edən ölkələr üçün müsbət nəticələr aid edilir

- A) İqtisadi artıma təsir
- B) Yeni iş yerlərinin yaradılması
- C) Texnologiyalara çıxış
- D) İşçi sayının azalması
- E) İqtisadi zəifləmə

**54) Sual:**Qeyri-maddi investisiyalara aid edilir?

- A) Texnologiyalar
- B) Qiymətli kağızlar
- C) know-how
- D) Nağd vəsaitlər
- E) Bank hesabları

**55) Sual:**Birbaşa xarici investisiyaların müasir xüsusiyyətinə aiddir:

- A) Milli və beynəlxlaq qaydada tənzimləmə
- B) Elm tutumlu sahələrə yönəlmə
- C) Kapitalın milli mənsubiyyətin aradan qalxması
- D) Kənd təsərrüfatı və aqrar sənayeyə yönəlmə
- E) Büdcənin artırılmasına yönəlmə

**56) Sual:**İnvestisiya anlayışına daxil edilir

- A) Mal nişanlarından istifadə
- B) Texnologiyalar
- C) Məhsul ixracı
- D) Mal nişanlarından istifadə, Texnologiyalar
- E) Texnologiyalar, Məhsul ixracı

**57) Sual:**Birbaşa investisiyaların sürətinin və qlobal iqtisadi artım sürətinin müqayisəsi

- A) 1-ci 2-cini qabaqlayır
- B) 2-ci 1-cini qabaqlayır
- C) Ikisi tənəzzüldədir
- D) Bərabərləşməkdədir
- E) İkisi də artmaqdadır

**58) Sual:**Dünya investisiyaları qəbul edən 10 əsas ölkələrə aiddir

- A) Belçika
- B) Hindistan
- C) Çin
- D) Özbəkistan
- E) Monqolustan

**59) Sual:**Dünyada birbaşa investisiyaların həcmi 2008-ci ildən sonra necə dəyişmişdir

- A) Artmışdır
- B) Dəyişməmişdir
- C) Cüzi dəyişməklə davam etmişdir
- D) Qlobal böhranın təsiri ilə kəskin azalmışdır
- E) Azalmışdır

**60) Sual:**Birbaşa investisiyalara aiddir:

- A) Xaricdə yeni müəssisələrin yaradılması
- B) Fəaliyyətdə olan müəssisələrə investisiyalar
- C) Gəlirlərin yenidən qoyuluşu
- D) ETT-nin inkişafına qoyuluşlar
- E) Kənd təsərrüfatının inkişafi

**61) Sual:**İnvestor tərəfindən qoyulan vəsaitin itirilməsi və ya arzuolunmaz nəticələrlə üzləşməsi ehtimalı ... anlayışı ilə ifadə olunur.

- A) İnvestisiya riski
- B) İnvestisiya mühiti
- C) Biznes infrastuktur
- D) Dövlətin investisiya siyasəti
- E) Konstutsiya

**62) Sual:**İnvestisiya mühitinin formalaşmasına təsir edən qlobal amillərə aşağıdakılardan daxildir

- A) Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s

- B) İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- C) Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s
- D) Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- E) Mühəribələr, millətlər arası qırğınlar və s

**63) Sual:** İnvestisiya mühitinin formalaşmasına təsir edən sosial-mədəni amillərə aşağıdakılardaxildir

- A) Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- B) Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s
- C) Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s
- D) İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- E) İşçi sayının azlığı

**64) Sual:** İnvestisiya mühitinin formalaşmasına təsir edən iqtisadi amillərə aşağıdakılardaxildir

- A) İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- B) Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.
- C) Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- D) Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s
- E) Mühəribələr, Mİllətlər arası qırğınlar və s

**65) Sual:** İnvestisiya mühitinin formalaşmasına təsir edən siyasi amillərə aşağıdakılardaxildir

- A) Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s
- B) İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- C) Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- D) Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s
- E) Mühəribələr, millətlər arası qırğınlar və s

**66) Sual:** Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

- A) sosial-mədəni
- B) siyasi
- C) iqtisadi
- D) qlobal
- E) Sosial və iqtisadi

**67) Sual:** İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

- A) iqtisadi
- B) qlobal

- C) sosial-mədəni
- D) siyasi
- E) Qlobal və siyasi

**68) Sual:** Öləkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

- A) Siyasi
- B) Iqtisadi
- C) sosial-mədəni
- D) qlobal
- E) Siyasi və iqtisadi

**69) Sual:** İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi çərçivə ölkədəki ... ilə müəyyənləşdirilir

- A) İnvestisiya qanunverciliyi
- B) Dövlətin investisiya siyasəti
- C) İnvestisiya mühiti
- D) Biznes infrastukturu
- E) Konstitusiya

**70) Sual:** ... hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin olverişliliyini xarakterize edir

- A) İnvestisiya mühiti
- B) Biznes infrastukturu
- C) Dövlətin investisiya siyasəti
- D) İnvestisiya qanunverciliyi
- E) Müsbət və mənfi saldo

**71) Sual:** İnvestisiya prosesinin ... mərhələsində kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması həyata keçirilir

- A) Araşdırma
- B) Təhlil
- C) Danışıqlar və rəsmiyyət
- D) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- E) Qərar qəbulu

**72) Sual:** İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövriyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- B) Maliyyə vəsaitlərinin formalaşdırılması
- C) Təhlil
- D) Mənfəətə keçid
- E) Qərar qəbulu

**73) Sual:** İnvestisiya layihəsinin dəyəri və həcmiinin hesablanması , yerli və xarici bazarların

araşdırılması, istehsal olunacaq və satılacaq məhsulun həcminin proqnozlaşdırılması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) Təhlil
- B) Qərar qəbulu
- C) İnvestisiya mənbələrinin müəyyən edilməs
- D) Maliyyə vəsaitlərinin formalasdırılması
- E) Reklam fəaliyyəti

**74) Sual:** Kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) Araşdırma
- B) Təhlil
- C) Danışıqlar və rəsmiyyət
- D) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- E) Danışıqlar və təhlil

**75) Sual:** Hazırda dünya miqyasında mövcud olan ... əksər hissəsi məhz TMK-lar tərəfindən həyata keçirilir

- A) birbaşa xarici investisiyaların
- B) portfel investisiyalarının
- C) maliyyə aktivlərinə qoyulan investisiyaların
- D) dövriyyə fondlarına qoyulan investisiyaların
- E) Kənd təsərrüfatına qoyulan investisiyalar

**76) Sual:** Hazırda dünya miqyasında mövcud olan birbaşa xarici investisiyaların əksər hissəsi məhz ... payına düşür

- A) İndividual investorların
- B) Dövlətlərin
- C) TMK-ların
- D) İnstitusional investorların
- E) Fiziki Şəxslərin

**77) Sual:** ... investisiya fəaliyyətində tənzimləyici, nəzarət və stimul yaradan funksiyaları ilə bu prosesə fəal surətdə müdaxilə edir

- A) Dövlət
- B) Xarici investorlar
- C) Yerli investorlar
- D) MIGA
- E) ICSID

**78) Sual:** Ticari mövzularındakı investisiya tədbirlərini əhatə edərək bu məsələrlə məşğul olan TRIMs ... çərçivəsində fəaliyyət göstərir.

- A) Ümumdünya Ticarət Təşkilatı
- B) Birləşmiş Millətlər Təşkilatı
- C) Dünya Bankı Qrupu
- D) Beynəlxalq Valyuta Fondu

## E) Avropq İttifaqı

**79) Sual:**Dövlətlər ilə digər dövlətlərin investorları arasındaki investisiya mübahisələrinin həllinə ... nəzarət edir

- A) Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən ICSID
- B) Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən ICSID
- C) Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən MIGA
- D) Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA
- E) Birləşmiş Millətlər Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA

**80) Sual:**Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin həyata keçirilməsinə nəzarət edən Agentlik (MIGA) hansı beynəlxalq iqtisadi təşkilat tərkibində fəaliyyət göstərir

- A) Dünya Bankı Qrupu
- B) Beynəlxalq Valyuta Fondu
- C) Birləşmiş Millətlər Təşkilatı
- D) Ümumdünya Ticarət Təşkilatı
- E) Avropa ittifaqı

**81) Sual:**Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin (MIGA) məqsədi ...

- A) xarici investisiyaları qeyri-kommersial risklərə qarşı qorumaqdır
- B) xarici investisiyaları kommersial risklərə qarşı qorumaqdır
- C) xarici investorlarla dövlətlər arasında yaranan mübahisələri həll etməkdir
- D) xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməkdir
- E) Xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməməkdir

**82) Sual:**Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

- A) Ən çox himayə edilən ölkə prinsipi
- B) Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- C) Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi
- D) Milli rəftar prinsipi
- E) Qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

**83) Sual:**Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan ən çox himayə edilən ölkə prinsipi ndə ... ifadə olunur

- A) Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi
- B) Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi
- C) Milli qanunveicilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
- D) Yerli investora ən çox himayə edilən xarici investorun tabe olduğu rəftarın tətbiq edilməsi
- E) Milli qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq edilməsi

**84) Sual:**Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

- A) Milli rəftar prinsipi
- B) Ən çox himayə edilən ölkə prinsipi
- C) Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi

- D) Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- E) Qanunvericilikdə dəyişiliklərin xarici investora tətbiq olunması prinsipi

**85) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan Milli rəftar prinsipi ndə ... ifadə olunur

- A) yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi
- B) xarici investora yerli investora göstərilən rəftardan daha güzəştli rəftarın göstərilməsi
- C) dövlətin hər xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq etməsi
- D) milli qanunveicilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
- E) Xarici investorun ölkədən qovulması

**86) Sual:** Eklektik Yanaşma Paradigması (OLI Paradigması) ... tərəfindən xarici kapital nəzəriyyələrinə qazandırılmışdır

- A) J. Dunning
- B) Hymer
- C) Hecksher-Ohlin
- D) C. Keyns-Ohlin
- E) Hymer və J. dunning

**87) Sual:** Marks ölkədən kapital ixracını ... ilə izah edirdi

- A) ölkədəki kapital artıqlığı
- B) mənfəət norması fərqi
- C) tədiyyə balansındaki tarazsızlıqlar
- D) mənfi ticarət saldosu
- E) Müsbət ticarət saldosu

**88) Sual:** Neokeyns nəzəriyyəsinə əsasən kapital ölkələrarasında ... səbəbiylə hərəkət edir

- A) tədiyyə balansındaki tarazsızlıqlar
- B) faiz dərəcəsində mövcud fərq
- C) mövcud kapital artıqlığı fərqi
- D) mənfəət norması arasındaki mövcud fərq
- E) Mövcud kapital azlığı fərqi

**89) Sual:** Neoklassik nəzəriyyəsinə əsasən kapital ölkələrarasında ... səbəbiylə hərəkət edir

- A) mənfəət norması arasındaki mövcud fərq
- B) tədiyyə balansındaki tarazsızlıqlar
- C) mövcud kapital artıqlığı fərqi
- D) müsbət ticarət saldosu
- E) Mənfi ticarət saldosu

**90) Sual:** ... nəzəriyyəsinə əsasən kapital ölkələrarasında mənfəət norması arasındaki mövcud fərq səbəbiylə hərəkət edir

- A) Neoklassik
- B) Keyns-Olin
- C) Neokeyns

D) Maksist

E) Neoklassik və marksist

**91) Sual:** İnvestisiya multiplikator əmsalı ... həcminin dəyişməsindən asılı olaraq, ... dəyişilməsini göstərən əmsaldır

- A) investisiyanın; ÜDM-nin
- B)** investisiyanın; məşgulluğun
- C) milli gəlirin; investisiyanın
- D) yiğimin; investisiyanın
- E) Milli gəlirin və məşgulluğun

**92) Sual:** Real capital investisiyaları hara yönəldilir?

- A) əsas kapitalın təkrar istehsalına və yeniləşdirilməsinə
- B) Pul kapitalının təkar istehsalına və yeniləşdirilməsinə
- C) Maliyyə aktivlərinin artırılmasına
- D) Qiymətli kağız fondlarının artırılmasına
- E) Təhsilin inkişafına

**93) Sual:** Yeni tikinti xərcləri, montaj xərcləri və s. nəyə aid olunur?

- A) əsas fondların geniş təkara istehsalına olan investisiyalara
- B) dövriyyə fondlarına olan investisiyalara
- C) maliyyə aktivlərinə olan investisiyalara
- D) texniki səmərənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara
- E) Dövlət hesablarına

**94) Sual:** Xammal, material və s. istiqamətində yönəldilən vəsaitlər nəyə aid olunur?

- A) dövriyyə fondlarına olan investisiyalara
- B) əsas fondların geniş təkrar istehsalına olan investisiyalara
- C)** maliyyə aktivlərinə olan investisiyalara
- D) texniki səmərənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara
- E) Texnologiyanın inkişafına olan investisiyalara

**95) Sual:** İnvestisiya xərcləri ilə milli gəlir və məşgulluq arasındakı əlaqə necədir?

- A) düz mütənasibdir
- B)** tərs mütənasibdir
- C) arasında əlaqə yoxdur
- D) müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir
- E) Həm düz, həm də tərs mütənasibdir

**96) Sual:** Yiğim (əldə olunan mənfəətin bir hissəsinin ehtiyat kimi toplanması) ilə investisiya.....?

- A) arasında əlaqə yoxdur
- B) düz mütənasibdir
- C)** tərs mütənasibdir
- D) müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir
- E) Həm düz, həm də tərsmütənasibdir

**97) Sual:** İnvestisiya multiplikator əmsalı iqtisadi ədəbiyyatda ... adı ilə xarakterize olunur

- A) C.M. Keyns
- B) C.S.Mill
- C) K.Marks
- D) F. Engels**
- E) K.Marks və F.Engels

**98) Sual:** Aşağıdakı amillərdən hansı layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi zamanı nəzərə alınan amillərə aid deyildir

- A) İnvestisiya layihəsinin iqtisadi dəyəri**
- B) İnvestisiya layihəsinin optimal həcmi
- C) İnvestisiya layihəsinə başlanılma tarixi
- D) İnvestisiya layihəsinin tərkib elementləri arasındaki qarşılıqlı asılılıq amillərinin təhlili
- E) İnvestisiya layihəsinin ölkəyə təsiri

**99) Sual:** İnvestisiya qərarlarının alternativ perspektivlərdən qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

- A) Layihənin, layihədə iştirak edən çoxsaylı iştirakçıların perspektivindən qiymətləndirilməsi
- B) Layihənin, investisiya planında nəzərdə tutulan xərclərin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- C) Layihənin maliyyələşmə mənbələrinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- D) Layihənin investisiya dövrü və əməliyyat dövründə nəzərdə tutulmuş gəlir və xərclərinin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- E) Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi

**100) Sual:** Pul vəsaitləri hərəkəti hesabatı ... qiymətlərdə tərtib olunur, çünki ... pul vəsaiti axınlarını təhlil edərkən ... qiymətlərdəki dəyişmələri və inflasiyadakı dəyişiklikləri eyni zamanda nəzərə almaq çətin olar

- A) Real ; Nominal; Real**
- B) Nominal; Real; Nominal
- C) Real; Real; Nominal
- D) Nominal; Nominal; Real
- E) Nominal; nominal; nominal

**101) Sual:** Layihənin davamlılığının qiymətləndirilməsi dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Layihənin həyat dövrü ərzində yarana biləcək maliyyə çətinlikləri mənbələrinin müəyyənləşdirilməsi və lazımı vəsaitlərin tədarükünün təminini
- B) Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi
- C) Layihənin ilkin investisiya qoyuluşu mərhələsindən başlayaraq bütün əməliyyat dövrü ərzində sərəncamda olan maliyyələşdirmə fondlarının yetərli olub-olmayacağının qiymətləndirilməsi
- D) Mənfi xalis iqtisadi mənfəət dərəcəsinə malik olan layihələrin qəbul olunmaması
- E) Layihənin ilkin investisiya qoyuluşu mərhələsindən başlayaraq bütün əməliyyat dövrü ərzində sərəncamda olan maliyyələşdirmə fondlarının yetərli olub-olmayacağının qiymətləndirilməsi

**102) Sual:** Layihənin mali uyğunluğu dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Layihənin ilkin investisiya qoyuluşu mərhələsindən başlayaraq bütün əməliyyat dövrü ərzində sərəncamda olan maliyyələşdirmə fondlarının yetərli olub-olmayacağının qiymətləndirilməsi
- B) Layihənin həyat dövrü ərzində yarana biləcək maliyyə çətinlikləri mənbələrinin müəyyənləşdirilməsi və lazımı vəsaitlərin tədarükünə təminini
- C) Mənfi xalis iqtisadi mənfəət dərəcəsinə malik olan layihələrin qəbul olunmaması
- D) Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi
- E) Layihənin maraqlı tərəflərinin müəyyənləşməsi

**103) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

- A) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı
- B) layihənin maraqlı tərəflərinin müəyyənləşdirilməsi,
- C) kimlərin xərcləri qarşılaşılığı və kimlərin layihədən faydalandığının müəyyənləşdirilməsi
- D) arzu olunan ictimai iqtisadi səmərəni əldə etmək üçün alternativ yolların müəyyənləşdirilməsi
- E) pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması

**104) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maraqlı tərəflərin təhlili modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

- A) kimlərin xərcləri qarşılaşılığı və kimlərin layihədən faydalandığının müəyyənləşdirilməsi
- B) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- C) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı
- D) pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- E) maliyyə mənbələri və xərclərinin müəyyənləşməsi

**105) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

- A) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- B) pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- C) hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- D) maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- E) müsbət iqtisadi tentabelliyyin yaranma ehtimalı

**106) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

- A) maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- B) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri
- C) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- D) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı
- E) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

**107) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

- A) hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- B) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı
- C) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

- D) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi  
E) Gözlənilməyən xalis iqtisadi mənfəətin dəyəri

**108) Sual:** Dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlər; gözlənilən xalis iqtisadi mənfəətin dəyəri; müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- A) İqtisadi Modul
- B) Maraqlı tərəflərin təhlili Modulu
- C) Maliyyə Modulu
- D) Texniki Modul
- E) Təhlili və maliyyə modulu

**109) Sual:** Investisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

- A) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- B) maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- C) hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- D) pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- E) Maraqlı tərəflərin təhlili Modulu

**110) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində beynəlmiləlləşmədən faydalanan əsas dünya iqtisadiyyatı subyektləri

- A) Trans Milli Korporasiyalar
- B) Dövlətlər
- C) Beynəlxalq iqtisadi təşkilatlar
- D) İqtisadi integrasiya birlilikləri
- E) Ümumdünya Ticarət Təşkilatı

**111) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

- A) Görük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır
- B) Görük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır
- C) Görük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır
- D) Görük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır
- E) Görük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər azalır və artır

**112) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

- A) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır, beynəlmiləlləşmədən faydalana mağा çalışan BXİ axınları artır
- B) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır, beynəlmiləlləşmədən faydalana mağा çalışan BXİ axınları dəyişmir;

- C) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır, beynəlmiləlləşmədən faydalananmağa çalışan BXİ axınları azalır;
- D) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar dəyişmir, beynəlmiləlləşmədən faydalananmağa çalışan BXİ axınları azalır
- E) Xarici bazara daxil olma strategiyası BXİ-lar dəyişmir, beynəlmiləlləşməsindən faydalananmaga çalışan BXİ axınları artır

**113) Sual:** İnteqrasiya razılaşması ilə BXİ fəaliyyətində edilməsi tələb olunan dəyişiklər ölkənin ... təhlili əsasında müəyyənləşdirilir

- A) Ticarət və investisiya həcmının
- B) Lokal xüsusiyyətlərindəki fərqliliklərin
- C) Regional inteqrasiya dərəcəsinin
- D) Inteqrasiya razılaşmasının effektliyindəki rolunun
- E) Lokal və ticarət xüsusiyyətlərindəki fərqliliklər

**114) Sual:** Aşağıdakılardan yalnız biri regional iqtisadi inteqrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aiddir

- A) Hər bir inteqrasiya razılaşmasının ölkənin investisiya fəaliyyətinə nə dərəcədə səmərəli təsir etdiyi ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklər və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanaraq qiymətləndirilməlidir
- B) Ölkənin BXİ fəaliyyətində fərqliliklər - inteqrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklerindən asılı olmayaraq ortaya çıxır;
- C) İnteqrasiya razılaşmasından sonra qısa müddətdə vahid və geniş baza fəaliyyət, daha kəskin rəqabət şəraitində daha effektiv resurs bölgüsü nəticəsində BXİ fəaliyyəti xeyli genişlənir
- D) Ölkənin inteqrasiyadan faydalananma dərəcəsi regional inteqrasiyanın dərəcəsi və inteqrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişir
- E) Hər bir əlaqənin ölkə iqtisadiyyatına təsiri

**115) Sual:** Aşağıdakılardan biri regional iqtisadi inteqrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aid deyildir:

- A) Hər bir inteqrasiya razılaşması ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərə və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanmadan ölkənin inkişafına töhfələr verir
- B) Ölkənin BXİ fəaliyyətində fərqliliklər - inteqrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklerindən asılı olaraq ortaya çıxır;
- C) İnteqrasiya razılaşmasından sonra qısa müddətdə regiondaxili ticarət və investisiya fəaliyyəti artır; uzun müddətdə vahid və geniş baza fəaliyyət, daha kəskin rəqabət və daha effektiv resurs bölgüsü nəticəsində BXİ axınları xeyli artır;
- D) Regional inteqrasiyanın dərəcəsi və inteqrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olaraq ölkənin inteqrasiyadan faydalananma dərəcəsi də dəyişir
- E) Ölkənin zəifləməsi ilə dəyişir

**116) Sual:** BXİ qoyuluşlarını tənzimləyən regional iqtisadi inteqrasiya razılaşmaları olan 1) CUSTA; 2) NAFTA; 3) MERCOSUR müvafiq regional inteqrasiya formasını müəyyənləşdirin

- A) 1) Şimal-Cənub inteqrasiyası; 2) Şimal-Cənub inteqrasiyası; 3) Cənub-Cənub inteqrasiyası
- B) 1) Şimal-Şimal inteqrasiyası; 2) Cənub-Cənub inteqrasiyası; 3) Şimal-Cənub inteqrasiyası
- C) 1) Şimal-Cənub inteqrasiyası; 2) Cənub-Cənub inteqrasiyası; 3) Şimal-Şimal inteqrasiyası
- D) 1) Cənub-Cənub inteqrasiyası; 2) Şimal-Şimal inteqrasiyası; 3) Şimal-Cənub inteqrasiyası

E) 1)Cənub-Cənub integrasiyası ; 2) Şimal-Cənub integrasiyası ; 2) Şimal-Şimal integrasiyası

**117) Sual:**BXİ qoyuluşlarını tənzimləyən regional iqtisadi integrasiya razılaşmalarını aşağıdakı regional integrasiya formalarına əsasən qruplaşdırın: 1) Şimal-Şimal integrasiyası; 2) Şimal-Cənub integrasiyası; və 3)Cənub-Cənub integrasiyası

- A) 1) CUSTA; 2) NAFTA; 3) MERCOSUR
- B) 1) NAFTA; 2) CUSTA; 3) MERCOSUR
- C) 1) MERCOSUR; 2) NAFTA; 3) CUSTA
- D) 1) CUSTA; 2) MERCOSUR; 3) NAFTA
- E) 1)NAFTA; 2)CUSTA; 3)MERCOSUR

**118) Sual:**Aşağıdakıların hansı Hymerin İnhisarçı üstünlükler nəzəriyyəsinə aid deyildir?

- A) Nəzəriyyənin digər adı “Eklektik Paradigma”dır
- B) Nəzəriyyə çərçivəsində fəaliyyətin üfüqi və şaquli integrasiyasını nəzərdə tutan bir neçə nəzəriyyə toxunulur
- C) Nəzəriyyə yerli şirkətlərlə müqayisədə xarici şirkətlərin malik olduğu üstünlükleri təhlil edir
- D) Əmtəənin yaşam dövrü nəzəriyyəsi də bu nəzəriyyə çərçivəsində baxılan nəzəriyyələrdən biridir
- E) Nəzəriyyənin digər adı yoxdur

**119) Sual:**Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxil deyil

- A) İnhisarçı üstünlükler nəzəriyyəsi
- B) Marksist nəzəriyyəsi
- C) Neokeyns nəzəriyyəsi
- D) Neoklassik nəzəriyyə
- E) Neokyens və Neoklassik

**120) Sual:**Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxildir

- A) Hamısı
- B) Neoklassik nəzəriyyə
- C) Neokeyns nəzəriyyəsi
- D) Marksist nəzəriyyəsi
- E) Neoklassik və neokeyns nəzəriyyəsi

**121) Sual:**İnvestisiya fəaliyyətinin tənzimlənməsində dövlətin funksiyaları aşağıdakılardır?

- A) Hamısı
- B) Tənzimləyici
- C) Nəzəredici
- D) Stimullaşdırıcı
- E) Tənzimləyici və nəzarət

**122) Sual:**Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən ən çox himayə edilən ölkə prinsipində tətbiq olunan ölkəni himayə etmək dedikdə nə nəzərdə tutulur?

- A) həmin ölkəyə ən güzəştli şərtlərin tətbiqi
- B) həmin ölkəyə inkişaf səviyyəsinə əsasən güzəştlerin tətbiqi
- C) həmin ölkəyə ÜTT-nin HTS (Tənzimlənən Tariflər Sistemi) əsasında güzəştlerin tətbiqi
- D) həmin ölkəyə maksimum yardımın göstərilməsi

E) Həmin ölkə ilə əlaqələrin kəsilməsi

**123) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən ən çox himayə edilən ölkə prinsipində nə nəzərdə tutulur?

- A) Hər yeni investora ən çox himayə edilən investorla eyni şərtlərin tətbiqi
- B) Hər yeni investora ən güzəştli şərtləri tətbiq edərək onu himayə etmək
- C) Hər yeni investora ən çox himayə edilən yerli investorla eyni şərtlərin tətbiqi
- D) Ən çox himayə edilən xarici və yerli investorlara eyni şərtlərin tətbiqi
- E) Ən çox himayə edilən xarici şərtlərin tətbiqi

**124) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən 2 əsas prinsip (Milli rəftar və ən çox himayə edilən ölkə prinsipləri) hansı beynəlxalq iqtisadi təşkilatın normativ sisteminə daxildir?

- A) Ümumdünya Ticarət Təşkilatı
- B) Beynəlxalq Yenidən Qurma və İnkışaf Bankı
- C) Dünya Bankı Qrupu
- D) Beynəlxalq Valyuta Fondu
- E) Avropa İttifaqı

**125) Sual:** ICSID-in (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) həll etdiyi beynəlxalq investisiya mübahisələrinin tərəfləri

- A) Dövlət-xarici şirkət
- B) Yerli şirkət- xarici şirkət
- C) Xarici şirkət
- D) Dövlət – Beynəlxalq təşkilat
- E) Dövlət- Yerli şirkət

**126) Sual:** ICSID (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) hansı beynəlxalq təşkilatın 5 qurumundan biridir

- A) Dünya Bankı Qrupu
- B) Beynəlxalq Valyuta Fondu
- C) Ümumdünya Ticarət Təşkilatı
- D) Beynəlxalq Yenidən Qurma və İnkışaf Bank
- E) Avropa İttifaqı

**127) Sual:** ICSID beynəlxalq investisiya münasibətləri üzrə sözləşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- A) İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri
- B) İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- C) İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri
- D) İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri
- E) İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri

**128) Sual:** MIGA beynəlxalq investisiya münasibətləri üzrə sözləşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- A) İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri
- B) İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri

- C) İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri
- D) İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- E) İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri

**129) Sual:** Ümumdünya Ticarət Təşkilatının investisiya münasibətləri üzrə TRIMs sözleşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- A) İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri
- B) İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- C) İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri
- D) İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri
- E) İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri

**130) Sual:** MIGA (Çoxtərəfli İnvestisiya Qoyuluşları Təminat Agentliyi) hansı beynəlxalq təşkilatın 5 qurumundan biridir?

- A) Dünya Bankı Qrupu
- B) Beynəlxalq Valyuta Fondu
- C) Ümumdünya Ticarət Təşkilatı
- D) Beynəlxalq Yenidən Qurma və İnkışaf Bankı
- E) Avropa İttifaqı

**131) Sual:** Beynəlxalq investisiya münasibətlərinin tənzimlənməsi üzrə sözleşmələrə əsasən hansı beynəlxalq iqtisadi təşkilat(lar) tərəfindən nəzarət edilir?

- A) Dünya Bankı Qrupu, Ümumdünya Ticarət Təşkilatı
- B) Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu
- C) Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı
- D) Ümumdünya Ticarət Təşkilatı
- E) Avropa İttifaqı

**132) Sual:** Ümumdünya Ticarət Təşkilatının investisiya münasibətlərini tənzimləyən sözleşməsi

- A) TRIMs
- B) TRIPs
- C) MIGA
- D) ICSID
- E) GATT

**133) Sual:** Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sözleşmələrə daxil deyildir

- A) IFC, GATT, GATS
- B) GATT, GATS, TRIMs
- C) MIGA, ICSID, TRIMs
- D) IFC, MIGA, ICSID
- E) GATT, MIGA, IFC

**134) Sual:** Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sözleşmələrə daxildir

- A) MIGA, ICSID, TRIMs
- B) GATT, GATS, TRIMs

- C) IFC, MIGA, ICSID
- D) IFC, GATT, GATS
- E) TRIMs , GATT, MIGA

**135) Sual:**Dünya Bankı qrupunun aşağıdakı qurumu(ları) beynəlxalq investisiya münasibətlərini tənzimləyir

- A) MIGA
- B) ICSID
- C) MIGA və ICSID
- D) TRIMs
- E) TRİMs Və MIGA

**136) Sual:**İnvestisiya prosesinin ... mərhələsində İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövriyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi həyata keçirilir

- A) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- B) Maliyyə vəsaitlərinin formalasdırılması
- C) Təhlil
- D) Mənfəətə kecid
- E) Texnologiyaya kecid

**137) Sual:**İnvestisiya prosesinin ... mərhələsində investisiya layihəsinin dəyəri və həcmnin hesablanması , yerli və xarici bazarların araşdırılması, istehsal olunacaq və satılacaq məhsulun həcminin proqnozlaşdırılması həyata keçirilir

- A) Təhlil
- B) Qərar qəbulu
- C) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- D) Maliyyə vəsaitlərinin formalasdırılması
- E) Reklam vaxtı

**138) Sual:**Dünya iqtisadiyatı üçün investisiyaların əhəmiyyəti?

- A) Ölkələrin rəqabət qabiliyyətini artırır
- B) Maliyyə bazarlarının integrasiyasını təmin etmir
- C) Asılılığı dərinləşdirir
- D) Milli iqtisadi imkanlardan istifadəni məhdudlaşdırır
- E) İqtisadiyyatı zəiflədir

**139) Sual:**İnvestisiya mühitinin əsas tərkib hissəsinə daxildir

- A) Xammal resurs bazası
- B) İstehsal potensialı
- C) İnfrastruktur
- D) İstehlak potensialı
- E) İstehsal potensialı

**140) Sual:**İnvestisiya fəaliyyətində daha çox itkilerlə üzləşir

- A) Strateji investor

- B) Portfel investor
- C) Qəbul edən şirkətlər
- D) Xarici investor
- E) Daxili investor

**141) Sual:** Birbaşa və portfel investisiyalarının arasında fərqlər hansılarla izah oluna bilər

- A) Ölkələrin qanunvericiliyinə görə
- B) BVF-nin metodikasına görə
- C) ABŞ hökumətinin investisiya siyasətinə görə
- D) Konstutsiyaya görə
- E) Ölkələrin qanunvericiliyinə görə, Konstutsiyaya görə

**142) Sual:** Birbaşa və portfel investisiyalarının fərqləndirici xüsusiyyəti hansılarla izah edilə bilər

- A) Müəssisə fəaliyyəti üzərində nəzarət hüququ
- B) Gəlirlərin əldə edilməsi
- C) Yeni müəssisələrlə əməkdaşlıq
- D) Məhsul satışının azalması
- E) Ticarətin inkişafı

**143) Sual:** Xarici bazara çıxış formasını təşkil edir

- A) Birbaşa investisiyalar
- B) Portfel investisiyalar
- C) Məhsul ixracı
- D) Məhsul idxalı
- E) Strateji investisiyalar

**144) Sual:** Xarici investisiyaların əldə olunması forması kimi göstərmək olar

- A) Səhmlərin satışı
- B) Müəssisələrin rekonstruksiyası
- C) Ticarətin zəifləməsi
- D) Kənd təsərrüfatının inkişafı
- E) Ticarətin zəifləməsi, Kənd təsərrüfatının inkişafı

**145) Sual:** İinvestorların əsas əlamətlər üzrə təsnifatına aid edilir

- A) Strateji investor
- B) Xarici investor
- C) Portfel investor
- D) Daxili investor
- E) Portfel və strateji investor

**146) Sual:** Layihənin maraqlı tərəflərinin müəyyənləşdirilməsi, kimlərin xərcləri qarşılaşlığı və kimlərin layihədən faydalandığı, arzu olunan ictimai iqtisadi səmərəni əldə etmək üçün hansı alternativ yollar mövcuddur? məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- A) Maraqlı tərəflərin təhlili Modulu

- B) Texniki Modul
- C) İqtisadi Modul
- D) Maliyyə Modulu
- E) İqtisadi və maliyyə modulu

**147) Sual:** Layihə üzrə pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması; iqtisadi və ictimai təhlil aparmaq üçün əsas dəyişənlərin müəyyənləşdirilməsi; maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi; hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər? məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- A) Maliyyə Modulu
- B) İqtisadi Modul
- C) Maraqlı tərəflərin təhlili Modulu
- D) Texniki Modul
- E) İqtisadi və Texniki modul

**148) Sual:** Xüsusi kapitalın hərəkətləri barədə qərarlar kimə məxsusdur?

- A) Müəssisə təşkilatlarının rəhbər orqanlarına
- B) Dövlətə
- C) Fiziki şəxslərə
- D) Xüsusi firmalara
- E) Hüquqi şəxslərə

**149) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehsalçı artıqlığı (producer surplus):

- A) İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- B) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılışlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- C) İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- D) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılışlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- E) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılışlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

**150) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehlakçı artıqlığı (consumer surplus)

- A) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılışlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- B) İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- C) İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- D) İstehsalçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- E) İstehsalçı üçün ümumi gəlir arasındakı fəqi ifadə edən sahəyə bərabərdir

**151) Sual:** İqtisadi təhlilin metodologiyası ... əsaslanır

- A) iqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyasına
- B) XCD-nin maksimumlaşdırılmasının fundamental konsepsiyasına
- C) Layihənin həyat dövrü boyunca Gəlir-Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- D) Layihənin həyat dövrü boyunca Marjinal Gəlir – Marjinal Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- E) XCD-nin minimumlaşdırılmasının fundamental konsepsiyasına

**152) Sual:** İqtisadi cəhətdən uyğun olan layihənin qəbul olunmasındaki rasionallıq aşağıdakılardan hansında əks olunur?

- A) Layihənin xalis qazancının layihə nəticəsində uduzanların itkilerini kompensasiya etməsi
- B) Layihənin XCD-sinin maksimum olması
- C) Layihənin optimal həcminin düzgün müəyyənləşdirilməsi
- D) Layihəyə doğru zamanlama ilə başlanılması
- E) Layihənin planının hazırlanması ilə

**153) Sual:** Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə ...

- A) investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunur
- B) investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunmur
- C) investisiya layihəsinin iqtisadi səmərəsi aşağıdır
- D) investisiya layihəsinin rasionallığı aşağıdır
- E) investisiya layihəsinin rasionallığı yuxarıdır

**154) Sual:** Investisiya layihəsi nə zaman iqtisadi cəhətdən uyğun hesab olunur?

- A) Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə
- B) Layihənin xalis iqtisadi itkisi layihənin xalis iqtisadi qazancından yüksəkdirsə
- C) Layihənin XCD-si maksimum olduqda
- D) Layihə iqtisadi cəhətdən optimal həcmdə həyata keçirildikdə
- E) Layihə minimal həcmdə həyata keçirildikdə

**155) Sual:** Layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmaması ...

- A) Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisinin olmaması deməkdir
- B) Ölkədə məcmu iqtisadi səmərənin yüksək olması deməkdir
- C) Ölkədə məcmu qazancın məcmu itkini kompensasiya etməsi deməkdir
- D) Ölkədə iqtisadi rasionallıq olduğunu deməkdir
- E) Ölkədə irrasionallıq olduğunu deməkdir

**156) Sual:** İqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyası kompleks qiymətləndirmənin hansı mərhələsindəki təhlildə tətbiq olunur?

- A) İnvestisiya layihələrinin iqtisadi təhlili
- B) İnvestisiya layihələrinin maliyyə təhlili
- C) İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili

- D) İnvestisiya layihələrinin risk təhlili
- E) İnvestisiya layihələrinin siyasi təhlili

**157) Sual:**Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisi yoxdursa

- A) layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmayacaqdır
- B) layihənin mali dəyəri iqtisadi dəyərindən yüksək olacaqdır
- C) layihənin iqtisadi dəyəri mali dəyərindən yüksək olacaqdır
- D) layihənin mali və iqtisadi dəyərləri arasında fərq olacaqdır
- E) layihənin maliyyə dəyəri yüksək və iqtisadi dəyəri aşağı olacaq

**158) Sual:**Birdəfəlik gəlir əldə etməklə layihəyə o ildəki dəyəri (SV- scrap value) ilə son verilməsi layihənin ilkin olaraq nəzərdə tutulduğu dövrədək işləməyindən daha səmərəli ola bilər. Bu qərar nə zaman verilə bilər?

- A) Layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı
- B) Layihənin müəyyən ildə XCD-sinin mənfi olması
- C) Layihənin müəyyən ildə marginal XCD-sinin mənfi olması
- D) Layihənin müəyyən ildə XCD-sinin müsbət olmaması
- E) Layihənin müəyyən ildə gəlirinin artması zamanı

**159) Sual:**İnvestisiya layihəsinin maliyyə təhlili zamanı investisiya qoyuluşu ...; investisiya layihəsinin iqtisadi təhlili zamanı isə investisiya qoyuluşu, ... qiymətləndirilir

- A) layihənin maraqlı tərəflərinin rifahı aspektindən; bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən
- B) bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən; layihənin maraqlı tərəflərinin rifahı aspektindən
- C) layihənin iqtisadi səmərəsi aspektindən; pul hərəkəti hesabatı aspektindən
- D) distributiv təhhil aspektindən; layihənin iqtisadi səmərəsi aspektindən
- E) layihənin sosial səmərəsi aspektindən; hesabat aspektindən

**160) Sual:**İnvestisiya layihəsinin ... təhlili zamanı investisiya qoyuluşu, layihənin maraqlı tərəflərinin rifahı aspektindən; investisiya layihəsinin ... təhlili zamanı isə investisiya qoyuluşu, bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən qiymətləndirilir

- A) maliyyə; iqtisadi
- B) iqtisadi; maliyyə
- C) texniki modul çərçivəsində; tələb modulu çərçivəsində
- D) tələb modulu çərçivəsində; texniki modul çərçivəsində
- E) texniki modul və maliyyə

**161) Sual:**Müxtəlif müddətlərə nəzərdə tutulmuş qarşılıqlı asılı olmayan investisiya layihələrinin eyni dövr ərzində müqayisə olunması üçün ...

- A) Bu layihələrin eyni dövr ərzində yaradacaqları dəyər əsasında müqayisə imkanı təmin olunmalıdır
- B) Hər iki layihənin bütün həyat dövrü üçün XCD-ləri müqayisə olunmalıdır
- C) Layihənin miqyası artırıldıqca marginal xərc və marginal gəlir dəyərləri müqayisə olunmalıdır
- D) Layihənin optimal həcmi müəyyənləşdirilməlidir
- E) Layihənin müəyyən ildə minimal həcmi müəyyənləşdirilir

**162) Sual:**Layihələrin düzgün zamanlamasının müəyyənləşdirilməsi ... əsasında aparılır

- A) cari xərc, cari gəlir və gələcək gəlir, kapitalın alternativ xərc dəyərlərinin müqayisəsini təklif edən funksiya
- B) marjinal XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
- C) layihənin həyat dövrü ərzində illər üzrə XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
- D) layihənin həyat dövrü ərzində illər üzrə daxili rentabellik norması əmsallarının dəyərlərinin müqayisəsini təklif edən funksiya
- E) layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı

**163) Sual:** Tezləşdirilən və ya gecikdirilən investisiya layihəsinin XCD-si doğru zamanlama ilə reallaşan investisiya layihəsinin XCD-si ilə müqayisədə ... olacaqdır

- A) Daha aşağı
- B) Daha yüksək
- C) Maksimum
- D) Minimum
- E) Makimum və minimum

**164) Sual:** Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

- A) birbaşa investisiyalar
- B) injinirinq xidmətləri
- C) borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- D) iqtisadi kömək
- E) portfel investisiyaları

**165) Sual:** Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəbləndirən amillərdən deyil

- A) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi
- B) yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması
- C) kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
- D) kapital qəbul edən ölkədə daha aşağı ekoloci standartların olması
- E) rüsumların orta səviyyəsinin 40% və daha çox olması

**166) Sual:** İvestisiya layihələrinin iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün ilkin informasiya ... əldə olunur

- A) Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsindən
- B) Marjinal xalis cari dəyərlərin müqayisəsindən
- C) Layihənin daxili rentabellik normasının kapitalın alternativ gəlirləri ilə müqayisəsindən
- D) Layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsindən
- E) Layihənin hesabatından

**167) Sual:** Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsi investisiya layihələrinin ... ilkin informasiya təklif edir.

- A) iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün
- B) maliyyə təhlili zamanı maliyyə cəhətdən gəlir və xərclərin hesablanması üçün
- C) maraqlı tərəflərin təhlili zamanı distributiv təhlil üçün
- D) risk təhlili zamanı
- E) hesabat zamanı

**168) Sual:**Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır

- A) E.Xekşer, Q.Xaberler
- B) A.Smit, D.Rikardo
- C) R.Vernon, J.Kravis**
- D) M.Porter, B.Olin
- E) P.Samuelson, V.Stolper

**169) Sual:**Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyələrinə aid deyil

- A) kapitalın qaçışı nəzəriyyəsi
- B) postsənaye cəmiyyəti nəzəriyələri**
- C) mütləq üstünlükler nəzəriyyəsi
- D) miqyas effekti nəzəriyyəsi
- E) müqayisəli üstünlükler nəzəriyyəsi

**170) Sual:**Portfel investisiyalar nə cür həyata keçirilir

- A) texnologiyanın ötürülməsi yolu ilə
- B) pul formasında kapitalın ötürülməsi yolu ilə
- C) ixtisaslı kadrların göndərilməsi yolu ilə
- D) elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- E) yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə**

**171) Sual:**Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil

- A) korporasiyalar
- B) hökümət təşkilatları
- C) kommersiya bankları
- D) ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər**
- E) birgə müəssisələr

**172) Sual:**İdxal rüsumlarının tətbiqindən kim itirir

- A) idxlə ölkəsinin istehlakçıları**
- B) idxlə ölkəsinin istehsalçıları
- C) gömrük tarifi tətbiq edən ölkə
- D) ixrac ölkəsinin istehlakçıları
- E) ixrac ölkəsinin istehsalçıları

**173) Sual:**Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həcmi daha sürətlə artır

- A) hasiledici sənaye sahəsi
- B) kənd təsərrüfatı sahəsi
- C) emaledici sənaye sahəsi**
- D) yüngül sənaye sahəsi
- E) ovçuluq və baliqçılıq sahəsi

**174) Sual:**əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir

- A) ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- B) əmtəənin ilk tətbiq edildiyi ölkələrdə**
- C) istənilən ölkədə
- D) əsasən inkişaf etməkdə olan ölkələrdə
- E) postsosialist ölkələrində

**175) Sual:**Müasir dövrdə valyuta kursu

- A) qızıl paritetə əsaslanır
- B) sikkə paritetinə əsaslanır
- C) valyuta paritetinə əsaslanır**
- D) dollara əsaslanır
- E) Avroya əsaslanır

**176) Sual:**Müxtəlif risklərin siğortalanması üzrə xidmətlər kompleksi necə adlanır

- A) maliyyə xidmətləri
- B) marketinq xidmətləri
- C) siğorta xidmətləri**
- D) bank xidmətləri
- E) konsalting xidmətləri

**177) Sual:**Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür

- A) gömrük tarifləri tətbiq olunmayan ərazi
- B) müəyyən ölkənin muxtar ərazisi
- C) rüsümsuz anbar zonası
- D) rüsumsuz ticarət zonası
- E) xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi**

**178) Sual:**Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır

- A) ikitərəfli sazişlər**
- B) çoxtərəfli sazişlər
- C) milli və beynəlxalq hüquq
- D) qlobal hüquq
- E) dövlət

**179) Sual:**Borc kapitalı anlayışına aid deyil

- A) faktorinq
- B) qısamüddətli kreditlər
- C) uzunmüddətli kreditlər
- D) satılan əmtəə və xidmətlərə görə ödənişlər**
- E) ortamüddətli kreditlər

**180) Sual:**Balanslaşdırılmış investisiya portfeli dedikdə başa düşülür

- A) iki korporasiya arasında bağlanmış müqaviləyə əsasən investisiya portfellərinin bərabərləşdirilməsi

- B) iki dövlət arasında əldə edilmiş szişə əsasən investisiya portfellərinin bərabərləşdirilməsi
- C) ayrı-ayrı investisiya pbyektlərindən ibarət olaraq gəlirlərini,risklərini və linkvidliyini balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli
- D) istehsala və satışa qoyulan kapitalın balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli
- E) birbaşa xarici investisiyalarla portfel investisiyaların nisbətini nəzərə alaraq formalaşdırılan investisiya portfeli

**181) Sual:**Qiymətli kağızlar portfeli dedikdə başa düşülür

- A) qiymətli kağızlar saxlanılan portfel(çanta
- B) əldə edilmiş qiymətli kağızlardan ibarət investisiya portfeli
- C) yalnız portfel investisiyalardan ibarət olan investisiya portfeli
- D) yalnız bir iqtisadi sahədə fəaliyyət göstərən korporasiyaların səhmlərinin alınaraq investisiya portfelinin formalaşdırılması
- E) yalnız dövlət istiqrazlarından ibarət olan investisiya portfeli

**182) Sual:**Beynəlxalq investisiya qoyuluşu dedikdə başa düşülür

- A) kapitalın bir qitədən başqa qitəyə keçərək mənfəətli sahələrdə yerləşdirilməsi
- B) iki və yaxud bir neçə ölkə arasındaki müqaviləyə əsasən investisiyaların qarşılıqlı hərəkəti prosesi
- C) regional iqtisadi integrasiya blokuna daxil olan ölkələr arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prosesi
- D)** iki regional iqtisadi integrasiya bloku arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prosesi
- E) kapitalın sərhəddləri keçərək digər ölkələrin iqtisadiyyatına qoyuluşu prosesi,beynəlxalq investisiya əmtəələrinin alqı-satqısı

**183) Sual:**İnvestisiyanın likvidliyi dedikdə başa düşülür

- A) qısa zaman kəsiyi ərzində investisiya qoyulmuş obyektin dəyərinin çox az itti ilə reallaşdırılması qabiliyyəti
- B) investisiya qoyulmuş obyektin banka girov kimi qoyularaq kredit götürmə qabiliyyəti
- C) investisiya qoyulmuş obyektin digər sahibkarlıq obyektləri ilə mübadilə edilməsi qabiliyyəti
- D) investisiya qoyulmuş obyektin xarici banklarda girov qoyularaq kredit götürmə qabiliyyəti
- E) investisiya qoyulmuş obyektin idxal edilmiş əmtəələrə mübadilə edilməsi qabiliyyəti

**184) Sual:**Qiymətli kağızların kursu dedikdə başa düşülür

- A) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün həmin qiymətli kağızların 1 il ərzindəki orta bazar qiyməti
- B)** Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların müəyyən zaman anındakı bazar qiyməti
- C) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların 1 ay ərzindəki orta bazar qiyməti
- D) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların 1 həftə ərzindəki orta bazar qiyməti
- E) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların gün ərzindəki orta bazar qiyməti

**185) Sual:**Səhmlərin nəzarət paketi dedikdə başa düşülür

- A) korporasiyanın buraxdığı bütün səhmlərinin miqdarı
- B) korporasiyanın buraxdığı yalnız imtiyazlı səhmlərin miqdarı
- C)** investora müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən səhmlərin

miqdarı

- D) investorun müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən rəsmi sənədlər toplusu  
E) korporasiyanın digər korporasiyaların işinə nəzarət etmək hüququ verən rəsmi sənədlər toplusu

**186) Sual:**Fond bazarının kapitallaşması hansı göstərici ilə müəyyənləşdirilir?

- A) dövriyyədə olan qiymətli kağızların məcmu bazar dəyəri göstəricisi ilə  
B) dövriyyədə olan imtiyazlı səhmlərin məcmu bazar dəyəri göstəricisi ilə  
C) dövriyyədə olan dövlət imtiyazlarının məcmu bazar dəyəri göstəricisi ilə  
D) dövriyyədə olan xarici korporasiyaların səhmlərinin məcmu bazar dəyəri göstəricisi ilə  
E) dövriyyədə olan qiymətli kağızların orta nominal dəyəri göstəricisi ilə

**187) Sual:**2012-ci ildə Azərbaycana qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. Doll

- A) 6,9  
B) 10,4  
C) 23,5  
D) 7,8  
E) 11,5

**188) Sual:**2012-ci ildə ÇXR-na qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 465  
B) 1025  
C) 1464  
D) 1793  
E) 4768

**189) Sual:**2012-ci ildə Rusiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 4874  
B) 1464  
C) 1793  
D) 4768  
E) 1025

**190) Sual:**2012-ci ildə Yaponiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1025  
B) 1464  
C) 1793  
D) 4768  
E) 2841

**191) Sual:**2012-ci ildə İsvəçrəyə qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1063  
B) 1464  
C) 1793  
D) 4768

E) 2841

**192) Sual:** 2012-ci ildə Almaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1464
- B) 1793
- C) 4768
- D) 1063
- E) 2841

**193) Sual:** 2012-ci ildə Böyük Britaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1793
- B) 4768
- C) 1464
- D) 1063
- E) 2841

**194) Sual:** 2012-ci ildə ABŞ qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 4768
- B) 1793
- C) 1464
- D) 1063
- E) 2841

**195) Sual:** Avropa İttifaqında kapitalın sərbəst hərəkəti prinsipi hansı müqavilədə təsbit edilmişdir?

- A) Roma müqaviləsində
- B) London müqaviləsində
- C) Paris müqaviləsində
- D) Amstrdam müqaviləsində
- E) Brüssel müqaviləsində

**196) Sual:** Aşağıda göstərilənlərdən hansı bölmə ikitərəfli investisiya razılaşmalarında olmur?

- A) razılaşmanın predmeti və onun fəaliyyət müddəti
- B)** razılaşmanın fəaliyyət müddəti ərzində investor tərəfindən investisiyani qəbul edən ölkənin dövlət büdcəsinə köçürülcək vergilərin həcmi
- C) investisiya qəbul edən ölkənin investisiyani qəbul etmə şərtləri
- D) investora münasibətdə investisiya rejimi şərtləri
- E) investor tərəfindən kapitalın və gəlirlərin ölkə xaricinə köçürülməsi şərtləri

**197) Sual:** Korporativ biznesin Çebal adlandırılan modeli hansı ölkəyə aid edilir?

- A) Yaponiya
- B) Sinqapur
- C)** Cənubi Koreya
- D) Çin
- E) Malayziya

**198) Sual:**Aşağıda göstərilənlərdən hansı investisiya rejimləri növünə aid deyil?

- A) daha əlverişli şəraitin yaradılması rejimi
- B)** qarşılıqlı faydalılıq prinsipinə əsaslanan rejim
- C) milli rejim
- D) ədalətli və bərabərhüquqlu rejim
- E) şəffaflıq rejimi

**199) Sual:**BXİ nöqteyi nəzərindən ölkənin investisiya cəlbediciliyi nəzəriyyəsinin əsasında hansı konsepsiya dayanır?

- A) nisbi üstünlükler konsepsiyası
- B) durna qabarı” konsepsiyası
- C) internalizasiya nəzəriyyəsi
- D)** OLİ konsepsiyası
- E) Leontyev paradoksu

**200) Sual:**Xüsusi kapital nə deməkdir?

- A) Bankların, firmaların və.s ölkədəki vəsaitləridir
- B)** Xüsusi firmaların, bankların və.s qeyri-dövlət təşkilatlarının xaricə köçürülmən vəsaitləridir
- C) Xaricdən köçürülmən vəsaitlərdir
- D) Fiziki şəxslərin vəsaitləri
- E) Hüquqi şəxslərin vəsaitləri

**201) Sual:**İnvestisiya layihələrinin təhlili nəyə əsaslanmalıdır?

- A) Məntiqsiz ardıcılığa
- B)** Kapitalın qoyuluşunun maliyyələşdirilməsi ilə yanaşı, müəyyən məntiqi ardıcılığa
- C) İstiqrazlara
- D) Kreditlərə
- E) Məhsul istehsalına

**202) Sual:**Birbaşa xarici investisiyalar ibarətdir

- A) yalnız kapital resurslarından
- B) yalnız qeyri-maddi aktivlərdən
- C) qeyri-maddi aktivlərdən və gözlənilən gəlirlərdən
- D) kapital resurslarından və dividend formasında gözlənilən gəlirlərdən
- E)** kapital resurslarından və qeyri-maddi aktivlərdən

**203) Sual:**Maliyyə və yaxud ssuda kapitalı formasında həyata keçirilən beynəlxalq investisiya sahibinə hansı formada gəlir gətirir?

- A)** faiz formasında
- B) dividend formasında
- C) həm faiz, həm də dividend formasında
- D) investisiya qəbul edən ölkənin büdcəsindən investisiya sahibinə verilən mükafat formasında
- E) yatırılan investisiya özünü ödəyən sonra onun sahibinə investisiya qəbul edən ölkə tərəfindən illik faiz formasında

**204) Sual:** Beynəlxalq Valyuta Fonduun metodologiyasına görə beynəlxalq investisiyalar neçə qrupda təsnifləşdirilir?

- A) 2 qrupda
- B) 4 qrupda
- C) 5 qrupda
- D) 3 qrupda**
- E) 6 qrupda

**205) Sual:** İnzibati amirlik sistemi dağıldıqdan sonra, yəni XX əsrin 90-cı illərində Mərkəzivə Şərqi Avropa ölkələrinin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar praktiki olaraq

- A) artmışdır**
- B) ilk illərdə artmış, sonrakı mərhələlərdə kəskin şəkildə azalmışdır
- C) ilk illərdə artmış, sonrakı mərhələlərdə dinamik şəkildə azalmışdır
- D) azalmışdır
- E) kəskin şəkildə azalmışdır

**206) Sual:** ÜTT-yə daxil olarkən nəzəri olaraq Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar

- A) Artar**
- B) ilk illərdə azalar, sonrakı mərhələlərdə artar
- C) ilk illərdə artar, sonrakı mərhələlərdə azalar
- D) azalar
- E) kəskin şəkildə azalar

**207) Sual:** Birbaşa xarici investisiya axınlarının istiqamətlərinə aid edilmir

- A) Inkişaf etmiş ölkələrdən inkişaf etmiş ölkələrə
- B) Inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə**
- C) Inkişaf etmiş ölkələrdən tranzitiv ölkələrə
- D) Yeni sənaye ölkələrindən tranzitiv ölkələrə
- E) Inkişaf etmiş ölkələrdən yeni sənaye ölkələrinə

**208) Sual:** Aşağıdakılardan biri 2011-ci ildə İtaliyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 30 mlrd.\$-dan çox
- B) 7 mlrd.\$-dan çox
- C) 4 mlrd.\$-dan çox
- D) Təxminən 22 mlrd.\$
- E) 600 mlrd.\$-dan az**

**209) Sual:** Aşağıdakılardan biri 2011-ci ildə İsvəçə digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 1 trln.\$-dan az
- B) 7 mlrd.\$-dan çox
- C) 4 mlrd.\$-dan çox
- D) Təxminən 22 mlrd.\$**
- E) 600 mlrd.\$-dan az

**210) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə Portuqaliyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 1 trln.\$-dan az
- B) 7 mlrd.\$-dan çox
- C) 4 mlrd.\$-dan çox**
- D) Təxminən 14 mlrd.\$
- E) 600 mlrd.\$-dan az

**211) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə İspaniyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 1 trln.\$-dan çox
- B) 1 trln.\$-dan az
- C) 40 mlrd.\$-dan çox
- D) Təxminən 25 mlrd.\$**
- E) 600 mlrd.\$-dan az

**212) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə Çinə digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 1 trln.\$-dan az
- B) Təxminən 700 mlrd.\$
- C) 100 mlrd.\$-dan çox**
- D) Təxminən 600 mlrd.\$
- E) 600 mlrd.\$-dan az

**213) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə Belçikaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 1 trln.\$-dan az
- B) 40 mlrd.\$-dan çox**
- C) 600 mlrd.\$-dan çox
- D) Təxminən 600 mlrd.\$
- E) 600 mlrd.\$-dan az

**214) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə Almaniyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) Təxminən 1,1 trln.\$**
- B) Təxminən 3 mlrd.\$
- C) Təxminən 1,14 trln.\$
- D) 1 trln.\$-dan az
- E) 30 mlrd.\$-dan çox

**215) Sual:**Aşağıdakılardan biri 2011-ci ildə ABŞ-a digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmini göstərin

- A) 200 mlrd.\$-dan çox**
- B) Təxminən 1,2 trln .\$
- C) Təxminən 1,14 trln .\$

- D) 1 trl.\$-a qədər
- E) Təxminən 1,1 trln.\$

**216) Sual:** Milli iqtisadiyyatın müxtəlif iştirakçı qruplarının qazanc və xərclərinin bölüşdürülmə nisbətləri hansı əlavə iqtisadi təsir parametri çərçivəsində nəzərdən keçirilir?

- A) Cəmiyyətdə qazanc və itkilərin bölüşdürülmə əmsalları parametri
- B) Büdcə vəsaitlərinin kölgə qiyməti parametri
- C) Təməl ehtiyacların ödənilməsi parametri
- D) Mənfəət-xərc əmsalları parametri
- E) Büdcə vəsaitlərinin artan XCD hesabına maliyyələşdirilməsi

**217) Sual:** İnvestisiya layihələrinin distributiv təhlilində əlavə iqtisadi təsirlər çərçivəsində qiymətləndirilən büdcə vəsaitlərinin görünməyən (kölgə) qiymətləri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Büdcə vəsaitlərinin əhalidən toplanılan vergilər hesabına maliyyələşdirilməsi
- B) Büdcə vəsaitlərinin layihə gəlirləri hesabına maliyyələşdirilməsi
- C) Büdcə vəsaitlərinin layihədən əldə olunan iqtisadi səmərə hesabına maliyyələşdirilməsi
- D) Büdcə vəsaitlərinin artan XCD hesabına maliyyələşdirilməsi
- E) Büdcə vəsaitlərinin dövlət hesabına maliyyələşdirilməsi

**218) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsi zamanı əlavə iqtisadi təsirlərin professional təhlilə daxil edilməsi məsələsi ... çərçivəsində həll edilir

- A) layihənin distributiv təhlili
- B) layihənin maliyyə təhlili
- C) layihənin iqtisadi təhlili
- D) layihənin risk təhlili
- E) layihənin siyasi təhlili

**219) Sual:** Distributiv təhlil zamanı hansı məbləğ layihənin müxtəlif tərəfləri arasında bölüşdürülr?

- A) Layihənin iqtisadi və maliyyə dəyərləri arasındaki fərqi ifadə edən məbləğ
- B) Layihənin gələcək və cari dəyərləri arasındaki fərqi ifadə edən məbləğ
- C) Layihədən əldə oluna biləcək maksimum iqtisadi səmərəni ifadə edən məbləğ
- D) Layihənin maksimum xalis cari dəyərini ifadə edən məbləğ
- E) Layihənin minimum xalis cari dəyərini ifadə edən məbləğ

**220) Sual:** İnvestisiya layihəsi nəticəsində kim və hansı dəyərdə faydalanaçaqdır? , Layihənin xərci kimə aiddir və kim nə qədər ödəyir? sullarına hansı təhlil çərçivəsində baxılır?

- A) distributiv təhlili
- B) maliyyə təhlili
- C) iqtisadi təhlil
- D) risk təhlili
- E) siyasi təhlil

**221) Sual:** İnvestisiya layihələrinin distributiv təhlili dedikdə ... nəzərdə tutulur

- A) layihə gəlirlərinin bölüşdürülməsinin təhlili
- B) layihənin həyat dövrü ərzində gəlir və xərclərinin bölüşdürülməsi

- C) layihənin maliyyə və iqtisadi dəyərlərinin bölüşdürülməsi
- D) Kreditin qaytarılma dövrü ərzində borc ödənişinin bölüşdürülməsi
- E) Layihənin planının təhlili

**222) Sual:** İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili çərçivəsində layihə gəlirlərinin bölüşdürülməsinin təhlili üçün aşağıdakı terminlərdən hansı işlənilir?

- A) distributiv təhlili
- B) maliyyə təhlili
- C) iqtisadi təhlil
- D) risk təhlili
- E) siyasi təhlili

**223) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan məcmu iqtisadi qazanc aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur?

- A) Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi
- B) Məcmu Məcmu iqtisadi qazanc = istehsalçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- C) iqtisadi qazanc = istehlakçının istehlakçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- D) Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi
- E) Məcmu iqtisadi qazanc = istehlakçı azlığı + az satış

**224) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan istehlakçı üçün iqtisadi dəyər aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur?

- A) İstehlakçı üçün iqtisadi dəyər = İstehlakçı üçün maliyyə dəyəri ilə ifadə olunan faydalılıq + iqtisadi səmərə
- B) İstehlakçı üçün iqtisadi dəyər = istehlakçının istehlakçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- C) İstehlakçı üçün iqtisadi dəyər = istehsalçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- D) İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan “məcmu iqtisadi qazanc” aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur
- E) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir

**225) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehsalçı artıqlığı (producer surplus):

- A) İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- B) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- C) İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- D) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- E) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşlığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir

**226) Sual:** İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehlakçı artıqlığı (consumer surplus)

- A) İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşdığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- B) İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- C) İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləglə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- D) İstehsalçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındaki fərqi ifadə edən sahəyə bərabərdir
- E) İstehaslçı üçün ümumi gəlir arasındaki fəqi ifadə edən sahəyə bərabərdir

**227) Sual:**İqtisadi təhlilin metodologiyası ... əsaslanır

- A) iqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyasına
- B) XCD-nin maksimumlaşdırılmasının fundamental konsepsiyasına
- C) Layihənin həyat dövrü boyunca Gəlir-Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- D) Layihənin həyat dövrü boyunca Marjinal Gəlir – Marjinal Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- E) XCD-nin minimumlaşdırılmasının fundamental konsepsiyasına

**228) Sual:**İqtisadi cəhətdən uyğun olan layihənin qəbul olunmasındaki rasionallığı aşağıdakılardan hansında əks olunur?

- A) Layihənin xalis qazancının layihə nəticəsində uduzanların itkilərini kompensasiya etməsi
- B) Layihənin XCD-sinin maksimum olması
- C) Layihənin optimal həcmiñin düzgün müəyyənləşdirilməsi
- D) Layihəyə doğru zamanlama ilə başlanılması
- E) Layihənin planının hazırlanması ilə

**229) Sual:**Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə ...

- A) investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunur
- B) investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunmur
- C) investisiya layihəsinin iqtisadi səmərəsi aşağıdır
- D) investisiya layihəsinin rasionallığı aşağıdır
- E) investisiya layihəsinin rasionallığı yuxarıdır

**230) Sual:**İnvestisiya layihəsi nə zaman iqtisadi cəhətdən uyğun hesab olunur?

- A) Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə
- B) Layihənin xalis iqtisadi itkisi layihənin xalis iqtisadi qazancından yüksəkdirsə
- C) Layihənin XCD-si maksimum olduqda
- D) Layihə iqtisadi cəhətdən optimal həcmdə həyata keçirildikdə
- E) Layihə minimal həcmdə həyata keçirildikdə

**231) Sual:**Layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmaması ...

- A) Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisinin olmaması deməkdə
- B) Ölkədə məcmu iqtisadi səmərənin yüksək olması deməkdir
- C) Ölkədə məcmu qazancın məcmu itkini kompensasiya etməsi deməkdir

D) Ölkədə iqtisadi rasionallıq olduğunu deməkdir

E) Ölkədə irrasionallıq olduğu deməkdir

**232) Sual:**Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisi yoxdursa ...

A) layihənin maliyyə və iqtisadi dəyərləri arasında fərq olmayacaqdır

B) layihənin maliyyə dəyəri iqtisadi dəyərindən yüksək olacaqdır

C) layihənin iqtisadi dəyəri maliyyə dəyərindən yüksək olacaqdır

D) Layihənin maliyyə və iqtisadi dəyərləri arasında fərq olacaqdır ...

E) layihənin maliyyə dəyəri yüksək və iqtisadi dəyəri aşağı olacaq

**233) Sual:**İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün ilkin informasiya ... əldə olunur

A) Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsindən

B) Marjinal xalis cari dəyərlərin müqayisəsindən

C) Layihənin daxili rentabellik normasının kapitalın alternativ gəlirləri ilə müqayisəsindən

D) Layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsindən

E) Layihənin hesabatından

**234) Sual:**Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsi investisiya layihələrinin ... ilkin informasiya təklif edir.

A) iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün

B) maliyyə təhlili zamanı maliyyə cəhətdən gəlir və xərclərin hesablanması üçün

C) maraqlı tərəflərin təhlili zamanı distributiv təhlil üçün

D) risk təhlili zamanı

E) hesabat zamanı

**235) Sual:**İnvestisiya layihəsinin maliyyə təhlili zamanı investisiya qoyuluşu ...; investisiya layihəsinin iqtisadi təhlili zamanı isə investisiya qoyuluşu, ... qiymətləndirilir

A) layihənin maraqlı tərəflərinin rifahı aspektindən; bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən

B) bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən; layihənin maraqlı tərəflərinin rifahı aspektindən

C) layihənin iqtisadi səmərəsi aspektindən; pul hərəkəti hesabatı aspektindən

D) distributiv təhhil aspektindən; layihənin iqtisadi səmərəsi aspektindən

E) layihənin sosial səmərəsi aspektindən; hesabat aspektindən

**236) Sual:**İnvestisiya layihəsinin ... təhlili zamanı investisiya qoyuluşu, layihənin maraqlı tərəflərinin rifahı aspektindən; investisiya layihəsinin ... təhlili zamanı isə investisiya qoyuluşu, bütövlükdə ölkənin iqtisadi rifahı aspektindən qiymətləndirilir

A) maliyyə; iqtisadi

B) iqtisadi; maliyyə

C) texniki modul çərçivəsində; tələb modulu çərçivəsində

D) tələb modulu çərçivəsində; texniki modul çərçivəsində

E) texniki modul və maliyyə

**237) Sual:**Müxtəlif müddətlərə nəzərdə tutulmuş qarşılıqlı asılı olmayan investisiya layihələrinin eyni dövr ərzində müqayisə olunması üçün ...

- A) Bu layihələrin eyni dövr ərzində yaradacaqları dəyər əsasında müqayisə imkanı təmin olunmalıdır
- B) Hər iki layihənin bütün həyat dövrü üçün XCD-ləri müqayisə olunmalıdır
- C) Layihənin miqyası artırıldıqca marginal xərc və marginal gəlir dəyərləri müqayisə olunmalıdır
- D) Layihənin optimal həcmi müəyyənləşdirilməlidir
- E) Layihənin müəyyən ildə minimal həcmi müəyyənləşdirilir

**238) Sual:** Birdəfəlik gəlir əldə etməklə layihəyə o ildəki dəyəri (SV- scrap value) ilə son verilməsi layihənin ilkin olaraq nəzərdə tutulduğu dövrədək işləməyindən daha səmərəli ola bilər. Bu qərar nə zaman verilə bilər?

- A) Layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı
- B) Layihənin müəyyən ildə XCD-sinin mənfi olması
- C) Layihənin müəyyən ildə marginal XCD-sinin mənfi olması
- D) Layihənin müəyyən ildə XCD-sinin müsbət olmaması
- E) Layihənin müəyyən ildə gəlirinin artması zamanı

**239) Sual:** Layihələrin düzgün zamanlamasının müəyyənləşdirilməsi ... əsasında aparılır

- A) cari xərc, cari gəlir və gələcək gəlir, kapitalın alternativ xərc dəyərlərinin müqayisəsini təklif edən funksiya
- B) marginal XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
- C) layihənin həyat dövrü ərzində illər üzrə XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
- D) layihənin həyat dövrü ərzində illər üzrə daxili rentabellik norması əmsallarının dəyərlərinin müqayisəsini təklif edən funksiya
- E) layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı

**240) Sual:** Tezləşdirilən və ya gecikdirilən investisiya layihəsinin XCD-si doğru zamanlama ilə reallaşan investisiya layihəsinin XCD-si ilə müqayisədə ... olacaqdır

- A) Daha aşağı
- B) Daha yüksək
- C) Maksimum
- D) Minimum
- E) Maksimum və minimum

**241) Sual:** İvestisiya layihəsinin XCD-si nə zaman maksimum olur?

- A) investisiya layihəsi doğru zamanda reallaşanda
- B) investisiya layihəsi tezləşdiriləndə
- C) investisiya layihəsi gecikdiriləndə
- D) reallıqda XCD heç vaxt maksimum olmur
- E) investisiya layihəsi ləğv ediləndə

**242) Sual:** Çox tez və ya çox gec reallaşdırılan kapital qoyuluşu layihəsinin XCD-si ...

- A) Müsbət olsa da maksimum olmayıacaqdır
- B) Mənfi olsa da maksimum olacaqdır
- C) Maksimum olacaqdır
- D) Müsbət və maksimum olacaqdır
- E) Müsbət və mənfi olacaqdır

**243) Sual:** İnvestisiya layihəsinə doğru zamanda başlanılması qərarı ... əsaslanır

- A) Layihə gəlir-xərclərinin kapital qoyuluşunun itirilən alternativ gəlirləri ilə müqayisəsi
- B) Layihə gəlir-xərclərinin layihənin marginal XCD-si ilə müqayisəsi
- C) Layihə gəlir-xərclərinin iqtisadi səmərə ilə müqayisəsi
- D) Layihə gəlir-xərclərinin layihənin rasional uyğunluğu ilə müqayisəsi
- E) Layihə gəlir-xərclərinin ləğvi planının müqayisəsi

**244) Sual:** İnvestisiya layihəsinə başlanılması zamanı verilən aşağıdakı qərarlardan hansı sözügedən kapital qoyuluşunun itirilən alternativ gəlirlərinin təhlilinə əsaslanır?

- A) Layihəyə doğru zamanda başlanılması qərarı
- B) Layihənin optimal həcminin müəyyənləşdirilməsi qərarı
- C) Müxtəlif müddətlərə nəzərdə tutulmuş layihələrin müqayisə edilərək səmərəli layihənin seçilməsi qərar
- D) Layihənin miqyaslarının müqayisəsi qərarı
- E) Layihənin ləğvi qərarı

**245) Sual:** ... layihə üçün optimal həcm hesab olunur

- A) Layihənin müxtəlif miqyaslarında marginal XCD-sinin mənfi olduğu ilk həcmdən öncəki həcm
- B) Layihənin müxtəlif miqyaslarında marginal XCD-sinin müsbət olduğu ilk həcmdən öncəki həcm
- C) Layihənin müxtəlif miqyaslarında marginal XCD-sinin 0-ra bərabər olduğu ilk həcmdən öncəki həcm
- D) Layihənin XCD-sinin mənfi olduğu ilk həcmdən öncəki həcm
- E) Layihənin müsbət və mənfi olduğu həcm

**246) Sual:** Layihənin XCD-sinin maksimumlaşdırıldığı həcm ...

- A) Layihə üçün optimal həcm hesab olunur
- B) Layihə üçün maksimum həcm hesab olunur
- C) Layihə üçün minimum həcm hesab olunur
- D) Layihə üçün ən uyğunsuz həcm hesab olunur
- E) Layihə üçün müsbət həcm hesab olunur

**247) Sual:** İnvestisiya layihəsinin optimal həcmi dedikdə ... nəzərdə tutulur

- A) Layihənin XCD-sinin maksimumlaşdırıldığı həcm
- B) Layihənin XCD-sinin sıfıra bərabər olduğu həcm
- C) Layihənin XCD-sinin müsbət olduğu həcm
- D) Layihənin XCD-sinin mənfi olduğu həcm
- E) Layihənin XCD-sinin minimumlaşdırıldığı həcm

**248) Sual:** İnvestisiya layihələrinin miqyasının artırılması dedikdə ... nəzərdə tutulur.

- A) hər artırılan miqyasda marginal xərc və marginal gəlirlərin müqayisə olunaraq layihənin optimal həcmində qərar verilməsi
- B) layihənin həyat dövrü ərzindəki xərc və gəlirlərinin müqayisəsi
- C) ilk müsbət marginal XCD-nin əldə olunduğu layihənin miqyasının müəyyənləşdirilməsi
- D) ilk müsbət marginal XCD-nin təqibləsi ilə müəyyənləşdirilən optimal həcmə qərar verilməsi
- E) maraqlı tərəflərin təhlili mərhələsi

**249) Sual:** İnvestisiya layihəsinin optimal həcmi, layihəyə başlanılma tarixi, layihənin tərkib elementləri arasındaqı qarşılıqlı asılılıq amillərinin təhlili layihələrin kompleks qiymətləndirilməsinin hansı mərhələsində aparılır?

- A) ilkin texniki-iqtisadi qiymətləndirilmə mərhələsində
- B) Maliyyə təhlili mərhələsində
- C) İqtisadi təhlil mərhələsində
- D) Maraqlı tərəflərin təhlili mərhələsində
- E) Siyasi təhlil mərhələsində

**250) Sual:** İnvestisiya layihəsinin ilkin texniki-iqtisadi qiymətləndirilməsi dedikdə ... nəzərdə tutulur

- A) layihənin optimal həcmi, layihəyə başlanılma tarixi kimi məsələlərin təhlili
- B) layihənin həyat dövrü ərzində nəzərdə tutulan pul vəsaitləri hərəkətinin təhlili
- C) layihənin iqtisadi dəyərənin rasionallığının təhlili
- D) layihənin maraqlı tərəflərinin gəlirlərinin təhlili
- E) layihənin iqtisadi təsiri

**251) Sual:** İqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyası kompleks qiymətləndirmənin hansı mərhələsindəki təhlildə tətbiq olunur?

- A) İnvestisiya layihələrinin iqtisadi təhlili
- B) İnvestisiya layihələrinin maliyyə təhlili
- C) İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili
- D) İnvestisiya layihələrinin risk təhlili
- E) İnvestisiya layihələrinin siyasi təhlili

**252) Sual:** İnnovasiya fəaliyyəti dedikdə nə nəzərdə tutulur?

- A) Qısa müddətli elmi tərəqqi şəraiti, iqtisadiyyatda baş verə biləck dəyişikliklər
- B) Ölkədə fundamental tədqiqat işlərinin maliyyəsi
- C) İnvestisiya qoyuluşlarının və bütün proseslərin məcmusu
- D) Qeyri-elmi proqnozların həyata keçirilməsi
- E) Kənd təsərrüfatı və aqrar sənayedə baş verə biləcək dəyişikliklər

**253) Sual:** İnvestisiya qoyuluşlarında hansı obyektlər və subyektlər iştirak edə bilər?

- A) Müəssisələr və şirkətlər
- B) Təşkilatlar və fiziki şəxslər
- C) Qeyri-dövlət təşkilatları
- D) Dövlət təşkilatları
- E) Xarici şirkətlər

**254) Sual:** İnvestisiya siyasetinin ən mühüm vəzifəsi hansıdır?

- A) Mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaitin ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsi
- B) İqtisadi strukturunun təkmilləşməsində əhəmiyyətli keyfiyyət dəyişikliklərinin keçirilməsi
- C) İstehsalın təkmilləşməsi
- D) İqtisadi tarazlığın aradan qaldırılması

E) İstehlakın təkmilləşməsi

**255) Sual:**Dövlət investisiya tənzimlənməsində hansı mexanizmdən istifadə etməlidir?

- A) Sosial mexanizmdən
- B) Siyasi mexanizmdən
- C) Mədəni mexanizmdən
- D) İqtisadi mexanizmdən**
- E) Həm iqtisadi həm də siyasi

**256) Sual:**İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinə necə yanaşmaq lazımdır?

- A) Fərdi yanaşmaq
- B) Kompleks yanaşmaq**
- C) Kollektiv yanaşmaq
- D) İqtisadi yanaşmaq
- E) Sosial yanaşmaq

**257) Sual:**Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?

- A) İstifadə mərkəzlərinin müəyyənləşməsi ilə
- B) İstehsal sahələrinin müəyyənləşməsi ilə
- C) İstehlak sahələrinin müəyyənləşməsi ilə
- D) Şirkətlərin inkişafı ilə
- E) Gələcəyin qeyri-müəyyən və riskin səviyyəsi və onun güc mərkəzlərinin müəyyənləşməsi ilə**  
bağlıdır

**258) Sual:**Rəsmi kapital nə deməkdir?

- A) Hökumətin və ya hökumətlər arası təşkilatların qərarlarına əsasən xaricə köçürülen və ölkəyə qəbul edilən büdcə vəsaitləri
- B) Şirkətlərin vəsaitləri
- C) Əhalinin vəsaitləri
- D) Huquqi şəxslərin vəsaitləri
- E) Xarici şirkətlərin vəsaitləri

**259) Sual:**Proformanın hazırlanmasında məqsəd nədir?

- A) Müəssisənin tənəzzülunu göstərmək
- B) İstehsal etdiyi məhsul həcmini göstərmək
- C) Alıcıların sayını göstərmək
- D) Müəssisənin gələcəkdə reallaşacaq gəlirini göstərməkdir**
- E) İstehlak etdiyi məhsulun həcmiini göstərmək

**260) Sual:**Proforma nədir?

- A) İnvestisiyadan gələn dəqiqliq gəlir cədvəlidir
- B) İnvestisiyadan gələn təxmini gəlirlərin cədvəlidir**
- C) İstehsal edilmiş məhsulun həcminin cədvəlidir
- D) İstehlak edilmiş məhsul həcminin cədvəlidir
- E) Xarici şirkətlərin hesabat cədvəlidir

**261) Sual:** Neçənci ildə Azərbaycanda ilk neft hasılatına başlanılmışdır?

- A) 1995
- B) 1996
- C) 1997**
- D) 1998
- E) 1999

**262) Sual:** Azərbaycanda ilk xarici kapital olan Nobel qardaşları neçənci ildə gəliblər?

- A) 1875
- B) 1876
- C) 1877
- D) 1878
- E) 1879**

**263) Sual:** Necen cii ildən etibarən dövlət zəmanətləri üzrə xərclər Dövlət borcuna xidmət edilməsi bölməsində öz əksini tapmışdır?

- A) 1996
- B) 1995
- C) 1994
- D) 1997**
- E) 1998

**264) Sual:** Maliyyə nəzəriyyəsinə görə ..... anlayışı real və maliyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür?

- A) Innovasiya
- B) Kapital
- C) Investisiya**
- D) istehsal
- E) istehlak

**265) Sual:** .....xarici valyuta ile odənlir?

- A) Investisiya
- B) Kompensasiya**
- C) Kreditlər
- D) Satış
- E) Innovasiya

**266) Sual:** Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının.....qəbul edir?

- A) Nazirlər kabineti**
- B) Prezidenti
- C) Ali soveti
- D) Ali məhkəməsi
- E) Konstitusiya məhkəməsi

**267) Sual:** Milliləşdirmə haqqında qərarı Azərbaycan Respublikasının .....qəbul edir?

- A) Ali məhkəməsi
- B) Ali soveti**
- C) Nazirlər kabinetü
- D) Prezidenti
- E) Konstitusiya məhkəməsi

**268) Sual:** İstifadə xarakterinə görə kapitalın formaları hansılardır?

- A) Sahibkar və ssuda**
- B) Daxili və xarici
- C) Xüsusi və ümumi
- D) Daxili və ssuda
- E) Xarici və sahibkar

**269) Sual:** İstifadə xarakterinə görə kapital neçə formada olur?

- A) 4
- B) 3
- C) 2**
- D) 1
- E) 5

**270) Sual:** 2006ci ildə Azərbaycan investisiya cəlbediciliyinə görə neçənci yerdə olub?

- A) 5ci
- B) 4cü
- C) 3cü
- D) 2ci
- E) 1ci**

**271) Sual:** 2007ci ildə Azərbaycan Respublikasında nə qədər xarici və müştərək müəssisə qeydiyyata alınıb?

- A) 1160
- B) 1161
- C) 1162
- D) 1163**
- E) 1164

**272) Sual:** Azərbaycan iqtisadiyyatına 2006ci ildə neçə mlnşmanat yönəlmışdır?

- A) 9800
- B) 9824
- C) 9829**
- D) 9831
- E) 9835

**273) Sual:** 1995-2007ci illərdə adambasına düşən ÜDM neçə dəfə artıb?

- A) 8.2**

- B) 9.2
- C) 10.2
- D) 11.2**
- E) 12.2

**274) Sual:** 1995-2007-ci illərdə ÜDM-nin həcmi neçə dəfə artıb?

- A) 13.6
- B) 12.6**
- C) 14.6
- D) 15.6
- E) 16.6

**275) Sual:** .....-ci illərdə respublika iqtisadiyyatına investisiyaların artırılması ümumi daxili məhsulun (ÜDM) həcmini artırmışdır.?

- A) 1992-2005
- B) 1995-2007**
- C) 1997-2008
- D) 1998-2003
- E) 1993-2010

**276) Sual:** Xarici investisiya qoyuluşunun formaları hansılardır?

- A) Daxili və xarici
- B) Sahibkar və borc**
- C) Xüsusi və ümumi
- D) Sahibkar və xüsusi
- E) Daxili və ümumi

**277) Sual:** Xarici investisiya qoyuluşunun neçə forması var?

- A) 5
- B) 8
- C) 6
- D) 4
- E) 2**

**278) Sual:** BMT-nin məlumatlarına görə 90-cı illərin ortalarında nə qədər TMK fəaliyyət göstərirdi?

- A) 55000
- B) 44600
- C) 44508**
- D) 44300
- E) 44201

**279) Sual:** Birbaşa investisiyalar haqqında ilk statistik məlumatlar neçənci ildə dərc olunmağa başlayıb?

- A) 1980
- B) 1995**

C) 1970

D) 1965

E) 1977

**280) Sual:** ..... investisiyaların köməyi ilə investorlar xaricdə müəssisələr yaradırlar?

A) Portfel

**B) Birbaşa**

C) Daxili

D) Xarici

E) Xarici və daxili

**281) Sual:** Azərbaycan investisiya cəlb olunması məqsədi ilə hansı siyaset həyata keçirilir?

A) Açıq qapı

B) Bağlı qapı

C) Innovasiya

D) Maliyyə

E) Istehsal

**282) Sual:** Vençur maliyyələşdirmədə neçə variant üstünlük təşkil edir?

A) 1

**B) 2**

C) 3

D) 4

E) 5

**283) Sual:** Qoyulma müddətinə görə kapitalın hasrı formaları var?

A) Orta və uzun müddətli

B) Qısa və uzun müddətli

C) Qısa və orta müddətli

D) Qısa müddətli

E) Orta müddətli

**284) Sual:** ..... faiz əldə etmək məqsədilə borca verilən vəsaitlərdir?

A) Xüsusi kapitalı

**B) Ssuda kapitalı**

C) Sahinkar kapitalı

D) Xarici kapitalı

E) Daxili kapitalı

**285) Sual:** Kapitalın beynəlxalq hərəkərində portfel investisiyalar neçə faiz təşkil edir?

A) 36%

B) 56%

**C) 66%**

D) 76%

E) 86%

**286) Sual:**Kapitalın beynəlxalq hərəkətində birbaşa investisiyalar neçə faiz təşkil edir?

- A) 35%
- B) 25%**
- C) 45%
- D) 55%
- E) 65%

**287) Sual:**Portfel investisiyaların neçə faizi İEÖ-lərin payına düşür?

- A) 65%
- B) 78%
- C) 85%
- D) 95%
- E) 97%**

**288) Sual:**Birbaşa investisiyaların neçə faizi İEÖ-lərin payına düşür?

- A) 80%
- B) 70%
- C) 60%
- D) 90%**
- E) 55%

**289) Sual:**İnvestisiyaların həcminin əksər hissəsi hansı ölkələrin payına düşür?

- A) İEOÖ-lərin
- B) İEÖ-lərin**
- C) Afrika ölkələrinin
- D) Asiya ölkələrinin
- E) Avropa ölkələrinin

**290) Sual:**Neçənci ildən portfel investisiyaların həcmi artmağa başlayıb?

- A) 2001
- B) 1990**
- C) 1995
- D) 1996
- E) 1998

**291) Sual:**əsaslı vəsait qoyuluşu prosesi hansı müddəti əhatə edir?

- A) Hərəkətin və xərcin həyata keçirilməsi vaxtından onun qaytarılmasına qədər
- B) Layihələrdən və tikinti məntəqələrindən başlıca obyektin istismara verilməsi
- C) İstehsal və sosial sahələrə elmi texniki tərəqinin inkişafının 0-dan maksimum səviyyəsinə çatmasına qədər
- D) İlkin qoyulan investisiyadan alınan gəlirlən investisiyalara çatmasına qədər
- E) Şirkətin iflasına qədər olan müddəti**

**292) Sual:**Real investisiyalar hansılardır?

- A) Öz istehsalının səmərəliyinin yüksəldilməsinə, istifadənin genişlənməsinə, şəxsi və xüsusi istifadənin yaradılmasına, yeni texnologiyanın tətbiqinə, dövlət sifarişini və digər sifarişçinin sifarişinin yerinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investisiyalardır
- B) Əsaslı vəsait qoyuluşlarıdır
- C) Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və Biləvasitə maddi obyektə qoyulan investisiyadır
- D) İvestisiya fondu və maliyyə vasitəcisinin mövcudluğu ilə xarakterizə olunan investisiyaya deyilir
- E) Xarici qiymətli kağıza qoyulan kapitaldır

**293) Sual:**Dövlətin investisiya siyasətinin əsas məqsədi nədir?

- A) Elmi texniki nailiyyətlərin hesabına əsas fondların yeniləşdirilməsi və istehsalın yenidəm keçirilməsidir
- B) Dövlətə gələn xarici investorların artırılması
- C) İvestorlar üçün daha yaxşı şəraitin qurulması
- D) Əhali üçün daha yaxşı şəraitin qurulması
- E) Dövlət bütçəsinin artırılması

**294) Sual:**Respublikamıza investisiya axıb gəlməsinin başlıca səbəbi hansıdır?

- A) İvestorların bu əməliyyatlardan lazımı mənfəəti əldə etməsi
- B) Respublikanın bu əməliyyatlardan lazımı mənfəəti əldə etməsi
- C) İEOÖ-olduğuna görə
- D) Həm bizim , həm də investorların xeyir qazanması
- E) İEÖ-olduğuna görə

**295) Sual:**Hansı obyektlərə investisiya qoyuluşu qadağandır?

- A) Turizm
- B) Təsərrüfat
- C) Elm
- D) Ekoloji, sanitariya və gigiyena
- E) Texnologiya

**296) Sual:**Ölkədə investisiya qoyuluşları üçün əsas hansı obyektləri seçmək olar?

- A) Bütün istehsal və sosial sahələr
- B) Ekojni
- C) Sanitariya
- D) Gigiyena
- E) Sanitariya və ekoloji

**297) Sual:**Səmərəli investisiya siyasətinin həyata keçirilməsində nə əsas rol oynayır?

- A) Formalar
- B) Növlər
- C) Bölmələr
- D) Vəsitələr
- E) Obyekt və subyektlər

**298) Sual:**Xarici investisiyaların cəlb olunmasında əsas tələbat nəyədir?

- A) Əhalinin vəziyyətinin yaxşılaşdırılmasına
- B) Şirkətlərin inkişafına
- C) Dövlətin siyasi sabitliyinin olmasına**
- D) Təsərrüfatın inkişafına
- E) Texnika və texnologiyanın inkişafına

**299) Sual:** İnvestisiyaların həcmının əksər hissəsi hansı ölkələrinəin payına düşür?

- A) Avropa ölkələrinin payına
- B) İEÖ-lərin payına**
- C) İEOÖ-lərin payına
- D) Asiya ölkələrinin payına
- E) Amerika ölkələrinin payına

**300) Sual:** İnvestitorlar kimlər hesab edilir?

- A) Ölkələr
- B) İnvestisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına yönəlməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilməsini təmin edən subyektlərə deyilir**
- C) Şirkətlər
- D) TMK-LAR
- E) İstehsalın yaxşılaşdırılmasına çalışan obyektlər

**301) Sual:** Cəmiyyətdə investisiya qoyuluşlarının obyektləri nə ilə müəyyən edilir?

- A) İctimai iqtisadi sosial vəzifələrdən asılı olaraq müəyyən edilir
- B) Siyasi vəzifələrdən asılı olaraq müəyyən edilir
- C) İctimai vəzifələrdən asılı olaraq müəyyən edilir
- D) İqtisadi vəzifələrdən asılı olaraq müəyyən edilir
- E) Sosial vəzifələrdən asılı olaraq müəyyən edilir
- F) İnvestitorlar kimlər hesab edilir?

**302) Sual:** Kapitalın beynəlxalq hərəkəti neoklassik nəzəriyyəsinin banisi kimdir?

- A) Adam Smit
- B) David Rikardo
- C) Con Stüart Mill**
- D) E. Hekşer
- E) Beptil Olin

**303) Sual:** Korporativ biznesin Çebal adlandırılın modeli hansı ölkəyə aid edilir?

- A) Yaponiya
- B) Sinqapur
- C) Cənubi Koreya**
- D) Çin
- E) Malayziya

**304) Sual:** Aşağıda göstərilənlərdən hansı investisiya rejimləri növünə aid deyil?

- A) daha əlverişli şəraitin yaradılması rejimi
- B) qarşılıqlı faydalılıq prinsipinə əsaslanan rejim
- C) milli rejim
- D) ədalətli və bərabərhüquqlu rejim
- E) şəffaflıq rejimi

**305) Sual:** BXİ nöqteyi nəzərindən ölkənin investisiya cəlbediciliyi nəzəriyyəsinin əsasında hansı konsepsiya dayanır?

- A) nisbi üstünlükler konsepsiyası
- B) durna qabarı” konsepsiyası
- C) internalizasiya nəzəriyyəsi
- D) OLİ konsepsiyası**
- E) Leontyev paradoksu

**306) Sual:** İvestisiyanın qocalması deyiləndə başa düşülür

- A) uzunmüddətli prespektivdə BXİ-lər xərclərin artmasına gətirib çıxarır, ola bilər ki, gəlirlər formasında ölkədən çıxarılan resursların həcmi yatırılan BXİ-lərin həcmini üstələsin
- B) uzunmüddətli prespektivdə BXİ-lərdən əldə edilən gəlirlər investisiya qəbul edən ölkənin iqtisadiyyatına yenidən mərhələ-mərhələ yatırılsın
- C) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin hasılat sənayesinə kapitalın yatırılması
- D) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin maşınqayırma sənayesinə kapitalın yatırılması
- E) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin kənd təsərrüfatı sahəsinə kapitalın yatırılması və əldə edilən gəlirlərin həmin əlkənin iqtisadiyyatına reinvestisiya edilməsi

**307) Sual:** Ölkənin kapital resurslarının artma effekti dedikdə başa düşülür

- A) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə məcmu kapital fondunun həcminin artması
- B) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı yerli rezidentlərin kapital ixracına meylinin güclənməsi
- C) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı portfel investisiyaların artması
- D) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə korporativləşmə prosesinin güclənməsi
- E) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkənin kiçik və orta ölçülü biznes strukturlarının iri biznes strukturları ilə işbirliyinin genişlənməsi və inkişafı

**308) Sual:** İvestisiya iqlimi dedikdə başa düşülür

- A) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi amillərin məcmusu
- B) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən iqtisadi amillərin məcmusu
- C) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən siyasi amillərin məcmusu
- D) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən sosial amillərin məcmusu
- E) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi, iqtisadi siyasi və sosial amillərin məcmus

**309) Sual:** İdxalı əvəz edən sahələrin inkişaf etdirilməsi siyasətinin əsas vəzifəsi aşağıda göstərilənlərdən hansıdır?

- A) idxl olunan kənd təsərrüfatı məhsullarına kvotaların qoyulması
- B) idxl olunan sənaye məhsullarına kvotaların qoyulması

- C) yeni və yaxud zəif inkişaf etmiş sahələrin müdafiəsi
- D) ölkənin milli istehsalının inkişaf etdirilməsi üçün idxl olunan texnologiya və avadanlıqlara qoyulan rüsumların götürülməsi
- E) milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə idxl olunan məhsulların 50 %-dən çoxuna embarqo qoyulması

**310) Sual:**Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə digər investisiyalara aid edilən investisiyalar sonda kapital ixracının hansı formasına aid edilir?

- A) məhsuldar kapitala
- B) ssuda (maliyyə) kapitalına
- C) birinci il məhsuldar kapitala, sonrakı illərdə isə ssuda kapitalına
- D) birinci il ssuda kapitalına, sonrakı illərdə məhsuldar kapitala
- E) həm məhsuldar kapitala, həm də ssuda kapitalına

**311) Sual:**Derivativlər dedikdə nə başa düşülür?

- A) opsiyonlar, forward kontraktları və svop əqdlər
- B) yalnız opsiyonlar
- C) yalnız forward kontraktları
- D) yalnız svop əqdlər
- E) müddəti 1 ildən çox olan sertifikatlar və depozitlər

**312) Sual:**Portfel investisiya formasında kapital nələrə və hansı sahələrə yatırılır?

- A) Bank sektoruna və qiymətli kağızlara
- B) istehsal sahələrinə və qiymətli kağızlara
- C) yalnız qiymətli kağızlara
- D) səhmlərə və qiymətli kağızlara**
- E) yalnız səhmlərə

**313) Sual:**Qeyri-maddi aktivlərə aid edilmir

- A) Şirkətin əldə etdiyi lisenziyalar
- B) nou-hoular
- C) idarəetmə təcrübəsi
- D) ticarət markaları (brendlər)
- E) reinvestisiya olunmuş gəlirlər**

**314) Sual:**Balanslaşdırılmış investisiya portfeli dedikdə başa düşülür

- A) iki korporasiya arasında bağlanmış müqaviləyə əsasən investisiya portfellərinin bərabərəşdirilməsi
- B) iki dövlət arasında əldə edilmiş szişə əsasən investisiya portfellərinin bərabərəşdirilməsi
- C) ayrı-ayrı investisiya pbyektlərindən ibarət olaraq gəlirlərini,risklərini və linkvidliyini balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli**
- D) istehsala və satışa qoyulan kapitalın balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli
- E) birbaşa xarici investisiyalarla portfel investisiyaların nisbətini nəzərə alaraq formalasdırılan investisiya portfeli

**315) Sual:**Qiymətli kağızlar portfeli dedikdə başa düşülür

- A) qiymətli kağızlar saxlanılan portfel(çanta)
- B) əldə edilmiş qiymətli kağızlardan ibarət investisiya portfeli
- C) yalnız portfel investisiyalardan ibarət olan investisiya portfeli
- D) yalnız bir iqtisadi sahədə fəaliyyət göstərən korporasiyaların səhmlərinin alınaraq investisiya portfelinin formalasdırılması
- E) yalnız dövlət istiqrazlarından ibarət olan investisiya portfeli

**316) Sual:**Beynəlxalq investisiya qoyuluşu dedikdə başa düşülür

- A) kapitalın bir qitadən başqa qitəyə keçərək mənfəətli sahələrdə yerləşdirilməsi
- B) iki və yaxud bir neçə ölkə arasındaki müqaviləyə əsasən investisiyaların qarşılıqlı hərəkəti prossesi
- C) regional iqtisadi integrasiya blokuna daxil olan ölkələr arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prosses
- D) iki regional iqtisadi integrasiya bloku arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prossesi**
- E) kapitalın sərhəddləri keçərək digər ölkələrin iqtisadiyyatına qoyuluşu prosesi,beynəlxalq investisiya əmtəələrinin alqı-satqısı

**317) Sual:**BXİ-lərin idxal indeksi ölkənin nəyə olan qabiliyyətini müəyyənləşdirməyə imkan verir?

- A) BXİ-lərin cəlb olunması qabiliyyətini**
- B) BXİ-lərin həm idxalı həm ixracı qabiliyyətini
- C) BXİ-lərin ixrac olunma qabiliyyətini
- D) ölkələrin rəqabətqabiliyyətini;
- E) ölkənin BXİ-nin ən mənfəətli sahələrə yatırılması qabiliyyətini

**318) Sual:**Kapitallaşma dedikdə başa düşülür

- A) dövlət büdcələri vasitəsi ilə korporativ vəsaitlərin qovuşaraq kapitala çevriləməsi
- B) dövlət büdcəsi vəsaitlərinin kapitala çevriləməsi
- C) şirkətin vəsaitlərinin ( xalis gəlirin bir hissəsinin dividendlərin və s.) kapitala çevriləməsi,hansıki nəticə etibarı ilə şirkətin xüsusi vəsaitlərinin həcmini artırır**
- D) şirkətin vəsaitlərinin yalnız xarici ölkələrdə kapitala çevriləməsi
- E) şirkətin gəlirlərinin bir hissəsinin yenidən əsas fəaliyyət sahəsinə yatırılması

**319) Sual:**Transmilliləşmə indeksi nəyi göstərir?

- A) Şirkətin beynəlxalq biznesə cəlb olunma dərəcəsi**
- B) Şirkətin kapital ixracının həcmini
- C) Şirkətin xarici filiallarında işləyənlərinin kəmiyyəti
- D) Şirkətin xarici ölkə bazarlarındakı satış həcmini
- E) Şirkətin əsas fəaliyyət sahəsindən fərqli sahələrə xarici ölkələrdə investisiya qoyuluşlarının artımını

**320) Sual:**İnvestisiya fondu dedikdə başa düşülür

- A) istehsal sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat
- B) bütün iqtisadi fəaliyyət sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat]
- C) yerli qiymətli kağızlar bazarında alqı-satqı fəaliyyəti ilə məşğul olan təşkilat
- D) yalnız qiymətli kağızlar bazarında fəaliyyərini həyata keçirən və səmdar cəmiyyəti formasında fəaliyyət göstərən təşkilat;**

E) yalnız qiymətli kağızlar bazarında fəaliyyətin həyata keçirən qeyri-büdcə fondları

**321) Sual:** İnvestisiya bazarı dedikdə başa düşülür

- A) investisiya üçün lazım olan resursların satış bazarı
- B) investisiya resurslarının alqı-satqısının daxili və xarici bazarı
- C) istehsalı təşkil etmək üçün lazım olan avadanlıqların satış bazarı
- D)** istehsalı və mal daşımاسını təşkil etmək üçün lazım olan avadanlıqların və nəqliyyat vasitələrinin alqı-satqı bazarı
- E) investisiya tələbini və təklifini təmsil edən investisiya subyektlərinin qarşılıqlı təsiri nəticəsində formallaşmış iqtisadi münasibətlərin məcmusu

**322) Sual:** İnvestisiya riski dedikdə başa düşülür

- A) investisiya fəaliyyəti şəraitinin qeyri-müəyyənliliyi ilə bağlı olaraq kapital və yaxud gəlir formasında maliyyə itgilərinin yaranması ehtimalı
- B) investisiya fəaliyyətinin müəyyənliliyi ilə bağlı olaraq yalnız gəlirlərin itirilməsi ehtimalı
- C) investisiya rejiminin pisləşməsi şəraitində işə qoyulmuş kapitalın bütövlüdə itirilməsi
- D) investisiya rejiminin pisləşməsi şəraitində yalnız gözlənilən gəlirlərin itirilməsi
- E) ixrac edilmiş kapitalın idxal edən ölkədə inqilab baş erməsi nəticəsində itirilməsi

**323) Sual:** Avropa İttifaqında kapitalın sərbəst hərəkəti prinsipi hansı müqavilədə təsbit edilmişdir?

- A) Roma müqaviləsində
- B) London müqaviləsində
- C) Paris müqaviləsində
- D) Amstrdam müqaviləsində
- E) Brüssel müqaviləsində

**324) Sual:** Aşağıda göstərilənlərdən hansı bölmə ikitərəfli investisiya razılaşmalarında olmur?

- A) razılaşmanın predmeti və onun fəaliyyət müddəti
- B)** razılaşmanın fəaliyyət müddəti ərzində investor tərəfindən investisiyanı qəbul edən ölkənin dövlət büdcəsinə köçürülcək vergilərin həcmi
- C) investisiya qəbul edən ölkənin investisiyanı qəbul etmə şərtləri
- D) investora münasibətdə investisiya rejimi şərtləri
- E) investor tərəfindən kapitalın və gəlirlərin ölkə xaricinə köçürülməsi şərtləri

**325) Sual:** Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır

- A) ikitərəfli sazişlər
- B) çoxtərəfli sazişlər
- C) milli və beynəlxalq hüquq
- D) qlobal hüquq
- E) dövlət

**326) Sual:** Borc kapitalı anlayışına aid deyil

- A) faktorinq
- B) qısamüddətli kreditlər
- C) uzunmüddətli kreditlər

D) satılan əmtəə və xidmətlərə görə ödənişlər

E) ortamüddətli kreditlər

**327) Sual:** Qiymətli kağızların kursu dedikdə başa düşülür

A) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün həmin qiymətli kağızların 1 il ərzindəki orta bazar qiyməti

B) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların müəyyən zaman anındakı bazar qiyməti

C) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların 1 ay ərzindəki orta bazar qiyməti

D) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların 1 həftə ərzindəki orta bazar qiyməti

E) Qiymətli kağızların alqı-satqısını həyata keçirmək üçün onların gün ərzindəki orta bazar qiyməti

**328) Sual:** Kapital ixracı dedikdə nə başa düşülür?

A) Maksimum əmtəə ixrac edərək maksimum gəlirin əldə edilməsi

B) Maksimum pul ixracı edərək maksimum gəlirin əldə edilməsi

C) Öz ölkəsindən kənardə investisiya qoyuluşu həyata keçərək maksimum gəlir əldə edilməsi və onun uzuznmuddətlinin təmin edilməsi

D) Zəif ölkələrin iqtisadiyyatına kapital qoyuluşu həyata keecirirək həmin ölkələrin təbii resurslarına nəzarətin təmin olunması

E) Zəif ölkələrin iqtisadiyyatına kapital qoyuluşu həyata keçirərək həmin ölkələrin inkişafına dəstək verilməsi

**329) Sual:** 2012-ci ildə Norvecə qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

A) 197,5

B) 465

C) 102,5

D) 146,4

E) 325

**330) Sual:** 2012-ci ildə İspaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

A) 739,2

B) 465

C) 1025

D) 1464

E) 254

**331) Sual:** 2012-ci ildə Azərbaycana qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. Doll

A) 6,9

B) 10,4

C) 23,5

D) 7,8

E) 2,6

**332) Sual:** 2012-ci ildə ÇXR-na qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

A) 465

- B) 1025
- C) 1464
- D) 1793
- E) 2841

**333) Sual:** 2012-ci ildə Rusiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 4874
- B) 1464
- C) 1793
- D) 4768
- E) 2841

**334) Sual:** 2012-ci ildə Yaponiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1025
- B) 1464
- C) 1793
- D) 4768
- E) 2841

**335) Sual:** 2012-ci ildə İsvəçrəyə qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1063
- B) 1464
- C) 1793
- D) 4768
- E) 2841

**336) Sual:** 2012-ci ildə Almaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1464
- B) 1793
- C) 4768
- D) 1063
- E) 2841

**337) Sual:** 2012-ci ildə Böyük Britaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 1793
- B) 4768
- C) 1464
- D) 1063
- E) 2841

**338) Sual:** 2012-ci ildə ABŞ qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- A) 4768
- B) 1793
- C) 1464
- D) 1063

**339) Sual:**Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür

- A) gömrük tarifləri tətbiq olunmayan ərazi
- B) müəyyən ölkənin muxtar ərazisi
- C) rüsümsuz anbar zonası
- D) rüsumsuz ticarət zonası
- E) xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi

**340) Sual:**İnvestisiyanın likvidliyi dedikdə başa düşülür

- A) qısa zaman kəsiyi ərzində investisiya qoyulmuş obyektin dəyərinin çox az itgi ilə reallaşdırılması qabiliyyəti
- B) investisiya qoyulmuş obyektin banka girov kimi qoyularaq kredit götürmə qabiliyyəti
- C) investisiya qoyulmuş obyektin digər sahibkarlıq obyektləri ilə mübadilə edilməsi qabiliyyəti
- D) investisiya qoyulmuş obyektin xarici banklarda girov qoyularaq kredit götürmə qabiliyyəti
- E) investisiya qoyulmuş obyektin idxal edilmiş əmtəələrə mübadilə edilməsi qabiliyyəti

**341) Sual:**Səhmlərin nəzarət paketi dedikdə başa düşülür

- A) korporasiyanın buraxdığı bütün səhmlərinin miqdarı
- B) korporasiyanın buraxdığı yalnız imtiyazlı səhmlərin miqdarı
- C) investora müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən səhmlərin miqdarı
- D) investorun müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən rəsmi sənədlər toplusu
- E) korporasiyanın digər korporasiyaların işinə nəzarət etmək hüququ verən rəsmi sənədlər toplusu

**342) Sual:**Fond bazarının kapitallaşması hansı göstərici ilə müəyyənləşdirilir?

- A) dövriyyədə olan qiymətli kağızların məcmu bazar dəyəri göstəricisi ilə
- B) dövriyyədə olan imtiyazlı səhmlərin məcmu bazar dəyəri göstəricisi ilə
- C) dövriyyədə olan dövlət imtiyazlarının məcmu bazar dəyəri göstəricisi ilə
- D) övriyyədə olan xarici korporasiyaların səhmlərinin məcmu bazar dəyəri göstəricisi ilə
- E) dövriyyədə olan qiymətli kağızların orta nominal dəyəri göstəricisi ilə

**343) Sual:**Səhmdar cəmiyyətin kapitallaşması dedikdə nə başa düşülür?

- A) müəyyən zamanda korporasiyanın adı səhmlərinin məcmu nominal dəyəri
- B) müəyyən zamanda korporasiyanın adı səhmlərinin məcmu bazar dəyəri
- C) 1 il ərzində korporasiyanın imtiyazlı səhmlərinin orta bazar dəyəri
- D) 1 ay ərzində korporasiyanın imtiyazlı səhmlərinin orta bazar dəyəri
- E) 1 həftə ərzində korporasiyanın imtiyazlı səhmlərinin orta bazar dəyəri

**344) Sual:**İnvestisiya portfeli dedikdə başa düşülür

- A) Müəyyən investisiya strategiyaya uyğun formalaşdırılmış makro səviyyədə həyata keçirilən kapital qoyulşunun məcmusu
- B) müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış yalnız mikro səviyyədə və yalnız istehsal sahələrinə edilən kapital qoyuluşu

- C) Şirkətin eyni zamanda bir neçə sahibkarlıq obyektlrinə edilən investisiyaların məcmusu
- D) şirkətin eyni zamanda həm ölkə daxilində, həm də xarici ölkəlrdə sahibkarlıq obyektlrinə edilən investisiyaların məcmusu
- E) müəyyən investisiya strategiyasına uyğun formalasdırılmış investisiya obyektlrinə kapital qoyuluşu məcmusu

**345) Sual:** Qiymətli kağızların investisiya keyfiyyəti dedikdə nə başa düşülür

- A) Qiymətli kağızların yalnız likvidlik baxımından ümummilliləşdirilmiş xarakteristikası
- B) Qiymətli kağızların yalnız risk baxımından ümummilliləşdirilmiş xarakteristikası
- C) Qiymətli kağızların yalnız gəlirliliyi baxımından ümummilliləşdirilmiş xarakteristikası
- D) Qiymətli kağızların risk və likvidlik baxımından ümummilliləşdirilmiş xarakteristikası
- E) Qiymətli kağızların gəlirliliyi, riski və likvidliyi baxımından ümumiləşdirilmiş xarakteristikası

**346) Sual:** İvestisiya dedikdə bacşa düşülür

- A) Mənfəət əldə etmək məqsədilə sahibkarlıq obyektlrinə qoyulan kapital
- B) yalnız xarici ölkəlrdə gəlir əldə etmək məqsədilə sahibkarlıq obyektlrinə qoyulan kapital
- C) yalnız istehsal sahəlrinə gəlir əldə etmək məqsədilə sahibkarlıq obyektlrinə qoyulan kapital
- D) yalnız emal sənayesi sahəlrinə gəlir əldə etmək məqsədilə xarici ölkələrin hasılat sənayesinə qoyulan kapital
- E) gəlir əldə etmək məqsədilə xarici ölkələrin hasılat sənayesinə qoyulan kapital

**347) Sual:** İvestisiyaların diversifikasiyası dedikdə nə başa düşülür?

- A)ancaq yeni sənaye əlkələrinin korparasiyaların əsas olan investisiya strategiyası növü
- B) şirkətin digər şirkətlərdə birgə investisiya fəaliyyətinin həyata keçirilməsi
- C) investisiya fəaliyyətinin genişləndirilməsi və yaxud dəyişdirilməsi ilə əlaqədar olan investisiya strateji növü
- D) investisiya fəaliyyətinin xarici ölkələrin iqtisdiyyatında genişləndirilməsi
- E) şirkətin investisiya fəaliyyətinin dayandırılması

**348) Sual:** Vençur maliyyələşməsi deyəndə nə başa düşülür

- A) Böyük risklə səciyyələnən ənəvi fəaliyyət sahəlrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- B) böyük risklə səciyyələnən yeni fəaliyyət sahəlrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- C) ən aşağı risklə səciyyələnən ənəvi fəaliyyət sahəlrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- D) ən aşağı risklə səciyyələnən yeni fəaliyyət sahəlrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- E) informasiya texnologiyalarına qoyulan investisiyaların maliyyələşdirilməsi

**349) Sual:** Anderraytinq dedidə nə başa düşülür

- A) qiymətli kağızlar fond bazarında alınması üzrə əməliyyatlar
- B) Dövlət istiqrazlarının fond bazarlarından alınması üzrə əməliyyatlar
- C) Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə yeni emissiya olunmuş qiymətli kağızların alınması ilə əlaqədqr aparılan əməliyyatlar
- D) Qiymətli kağızların xarici fond bazarlarında alqı satqısı ilə bağlı olan əməliyyatlar
- E) Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə əvvəlləremissiya olunmuş qiymətli kağızların alqı-satqısı ilə əlaqədar aparılan əməliyyatlar

**350) Sual:**Səhm anlayışı altında başa düşülür

- A) Səhmdar cəmiyyətinin kapitalında sahibkarın iştirakını təsdiqləyən qiymətli kağız
- B) Səhmdar cəmiyyətinin idarə heyətində üzvlüyünü təsdiqləyən hüquqi sənəd
- C) Dövlətin maliyyə maliyyə dövriyyəsinə buraxdığı istiqrazlar
- D) Korporasiyanın sahibkarlığının təsdiqləyən və ona mütəmadi imkan verən hüquqi sənəd
- E) Bankların dövriyyəyə buraxdığı istiqrazlar

**351) Sual:**Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- A) Kapitalın ixrac edilməsi yolu ilə yaradılmış bir neçə nəzarətin təmin edilməsi və mənfəətin dividend formasında mənimsənilməsi
- B) Kapitalın ixrac edilməsi yolu ilə mənfəətin faiz formasında mənimsənilməsi
- C) Kapitalın pul formasında ixrac pul formasında ixrac edilməsi yolu iləxammal və digər iqtisadi resursları çıxışın əldə verilməsi
- D) Kapitalın pul formasında ixrac edilməsi
- E) Kapitalın avadanlıqlar şəklində ixrac edilməsi

**352) Sual:**Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdırır aimllərdəndir

- A) milli iqtisadiyyatların qarşılıqlı asılılığının güjlənməsi
- B) xariji tijarət dövriyyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiyə-yətlərə məruz qalması
- C) qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması
- D) rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- E) mühüm ixraj məhsulları üzərində dövlət inhisarının mövjudluğu

**353) Sual:**Aşağıdakılardan biri milli valyuta sisteminin tərkib elementlərindən deyil

- A) milli pul vahidi (milli valyuta)
- B) valyuta məhdudiyyətlərinin mövcudluğu və ya yoxluğu
- C) ölkənin beynəlxalq hesablaşmalarının həyata keçirilməsi qaydası
- D) milli valyuta bazarı və qızıl bazarı rejimi
- E) valyuta paritetləri və məzənnələri mexanizmi

**354) Sual:**Transmilliləşmə indeksi nədir

- A) ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir
- B) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- C) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstərijilərinin orta ədədidir
- D) ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçi-lərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- E) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi ticarətin həcmində fir-madaxili ticarətin payı göstəricilərinin orta ədədidir

**355) Sual:**Texnologiyaların ötürülməsinin ən mühüm forması hansıdır

- A) lisenziya müqavilələri
- B) incinirinq müqavilələri

- C) françayzinq müqavilələr
- D) forfeytinq
- E) faktorinq

**356) Sual:**Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

- A) birbaşa investisiyalar
- B) injinirinq xidmətləri**
- C) borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- D) iqtisadi kömək
- E) portfel investisiyaları

**357) Sual:**Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəbləndirən amillərdən deyil

- A) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi
- B) yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması
- C) kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
- D) kapital qəbul edən ölkədə daha aşağı ekoloji standartların olması
- E) rüsumların orta səviyyəsinin 40% və daha çox olması

**358) Sual:**Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzərriyələrinə aid deyil

- A) kapitalın qaçışı nəzərriyəsi
- B) postsənaye cəmiyyəti nəzərriyələri**
- C) mütləq üstünlükler nəzərriyyəsi
- D) miqyas effekti nəzərriyyəsi
- E) müqayisəli üstünlükler nəzərriyyəsi

**359) Sual:**Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həcmi daha sürətlə artır

- A) hasiledici sənaye sahəsi
- B) kənd təsərrüfatı sahəsi
- C) emaledici sənaye sahəsi**
- D) yüngül sənaye sahəsi
- E) ovçuluq və balıqçılıq sahəsi

**360) Sual:**Müasir dövrdə valyuta kursu

- A) qızıl paritetə əsaslanır
- B) sikkə paritetinə əsaslanır
- C) valyuta paritetinə əsaslanır**
- D) dollara əsaslanır
- E) Avroya əsaslanır

**361) Sual:**Müxtəlif risklərin siğortalanması üzrə xidmətlər kompleksi necə adlanır

- A) maliyyə xidmətləri
- B) marketinq xidmətləri
- C) siğorta xidmətləri**
- D) bank xidmətləri

E) konsalting xidmətləri

**362) Sual:**..... anlayışları, mənə etibarilə mənfəət almaq məqsədilə həm ölkə daxilində, həm də xaricində tətbiq olunan maliyyə resursudur?

- A) Innovasiya
- B) Investisiya**
- C) Sosial
- D) Siyasi
- E) Iqtisadi

**363) Sual:**investisiya milli iqtisadiyyatın inkişafının.....mənbəyidir?

- A) Innovasiya
- B) Sosial
- C) Maliyyə**
- D) Iqtisadi
- E) İstehlak

**364) Sual:**Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həjminə görə ilk beşliyə daxil deyildir?

- A) Sumitomo Bank**
- B) Miruho Financial Group
- C) Sitigroup
- D) Deutsjhe Bank
- E) Deutsjhe Bank

**365) Sual:**Aşağıda göstərilən hansı transmilli bank kapitalın həjmi göstərijisinə görə ilk beşliyə daxil deyildir?

- A) Sitigroup
- B) Miruho Financial Group
- C) Bank of America Corporation
- D) Bank of China**
- E) P.Morgan Chase&Co

**366) Sual:**ABŞ-ın General Motors şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- A) pərakəndə satış
- B) neft emalı
- C) avtomobil və raket istehsalı**
- D) energetika
- E) çoxsahəli

**367) Sual:**General Motors Corporation kompaniyasının əsası nə vaxt qoyulmuşdur?

- A) XIX əsrin sonlarında
- B) I dünya müharibəsi illərində**
- C) 1930-cu illərdə
- D) II dünya müharibəsindən sonra

E) XX əsrin 80ci illərində

**368) Sual:** Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

- A) Pepsi
- B) Coca-Cola**
- C) Marlboro
- D) Philips
- E) Nescafe

**369) Sual:** Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- A) Bayer
- B) Jeneral-Elektriks
- C) Daymler-Kraysler
- D) Wail-Mart-Stores**
- E) Sumitomo

**370) Sual:** Aşağıdakı TMK-dan hansı Almaniyaya məxsus deyildir?

- A) Siemens
- B) Bayer
- C) Yunilever**
- D) Basf
- E) Xyööst

**371) Sual:** Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinci ölkə hansıdır?

- A) Rusiya
- B) Türkmenistan
- C) Azərbaycan**
- D) Qazaxistan
- E) Ukrayna

**372) Sual:** Production Sharing müqaviləsinin məğzi nədən ibarətdir?

- A) məhsul bölgüsü üzrə razılışma müqavilələri
- B) mənfəətin birgə bölüşdürülməsini nəzərdə tutur
- C) mənfəətin yenidən reinvestisiyanı nəzərdə tutur
- D) mənfəətin müstəqil şəkildə bölüşdürülməsini nəzərdə tutur
- E) məhsulun daxili bazarda satılmasını nəzərdə tutur

**373) Sual:** Məhsulun pay bölgüsü sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu

- A) ƏDV-dir
- B) Aksiz rüsumudur
- C) İstehsal olunmuş məhsula vergidir
- D) Bonusdur**
- E) Mənfəət məhsuluna vergidir

**374) Sual:** Məhsulun pay bölgüsü sövdələşməsində, bu sövdələşmə üzrə görülən işlərin nəti-cə-sində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir

- A) Sərmayəçinin özünə
- B) Mədənlərin sahibinə
- C) Dövlətə**
- D) Podrat təşkilatlara
- E) bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə

**375) Sual:** Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir

- A) Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
- B) 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
- C) Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi
- D) Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
- E) Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi**

**376) Sual:** Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil

- A) Ölkədə həddən artıq kapital yığımı
- B) Pulların yuyulması**
- C) Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- D) Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- E) Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu

**377) Sual:** İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmaya sahə-lərə daxil olması necə adlanır

- A) İnhisarlaşma
- B) Üfqi integrasiya
- C) Diversifikasiya**
- D) Şəquli integrasiya
- E) İxtisaslaşma

**378) Sual:** Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan xidmət növünü qeyd edin

- A) Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
- B) Məhsulun satışı ilə bağlı xidmətlər**
- C) Obyektlərin tikintisinin layihələşdirməsi xidməti
- D) Obyektin tikintisi ilə bağlı xidmətlər
- E) Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər

**379) Sual:** Lisenziya və royalte ödənişləri edilən xidmətləri qeyd edin

- A) Telefon əlaqəsi xidməti
- B) Ticarət markasından istifadə**
- C) Xaricdə obyektlərin tikintisi
- D) Reklam xidməti
- E) Poçt rabitəsi xidməti

**380) Sual:** İstehsal amillərinin eynijinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və

məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır ifadəsi aiddir

- A) Lyeontyev "Paradoksu"-na
- B) E.Hekşer B.Olin-Samuelson teoreminə**
- C) İstehsal amilləri nəzəriyyəsinə
- D) D. Rikardonun müqayisəli üstünlükler nəzəriyyəsinə
- E) A.Smitin mütləq üstünlükler nəzəriyyəsinə

**381) Sual:** Aşağıda göstərilən səbəblərdən hansı kapital ixrajını şərtləndirən səbəblərə aid edilmir?

- A) kapitalın "nisbi" artıqlığı
- B) xariji ölkələrdə işçi qüvvəsinin ujuzluğу
- C) vətənpərvərlik hissərinin aşağı olması**
- D) kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- E) kapital ixraj edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdırın antiinhisar qanunlarının fəaliyyəti

**382) Sual:** Kapital ixrajında biznes subyektinin əsas məqsədi nədir?

- A) beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
- B) inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- C) mənfəətin maksimumlaşdırılması**
- D) bazar iqtisadiyyatının prinsiplərinin yayılması
- E) şirkətin məhsullarının xariji bazarlarda reklam etdirilməsi

**383) Sual:** Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- A) 1930-ju illərdə
- B) 1950-ci illərin sonlarında**
- C) dərhal II dünya müharibəsindən sonra
- D) 1960-jı illərin sonlarında
- E) SSRİ dağlıqlıdan sonra

**384) Sual:** Birbaşa xariji investisiya dedikdə nə başa düşülür?

- A) Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- B) xariji ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- C) ixraj olunan kapitalın üzərində nəzarətin təmin olunması**
- D) kapitalın texnologiya formasında ixraj edilməsi
- E) kapitalın pul şəklində ixraj edilməsi

**385) Sual:** Spot-bazar dedikdə nə başa düşülür?

- A) valyutanın nəqliyyatla çatdırılması bazarı
- B) valyutanın birbaşa çatdırılması bazarı**
- C) ABŞ dolları və yapon ienası satılan bazar
- D) Aİ ölkələrinin valyuta bazarları
- E) Sinqapur valyuta bircası

**386) Sual:** AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin

- A) Beynəlxalq hava limanlarının mövcudluğu
- B) İşçi qüvvəsi ilə təminat
- C) Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- D) Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu
- E) İnkışaf etmiş işgüzar və sosial infrastruktur

**387) Sual:** Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir

- A) Lyeontyev "Paradoksu"-na aiddir
- B) Smitin mütləq üstünlük'lər nəzəriyyəsinə aiddir
- C) İstehsal amilləri nəzəriyyəsinə aiddir
- D) H.Xaberler nəzəriyyəsinə aiddir
- E) E. Hekşər və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir

**388) Sual:** M.Porterə görə rəqabət üstünlüğünün əsas mənbələrinə aid deyil:

- A) fəaliyyətin təşkilinin yeni üsul və metodları
- B)** əldə edilə bilən təbii resursların mövjudluğu
- C) əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
- D) qlobal rəqabət strategiyasına keçilməsi
- E) istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi

**389) Sual:** Texnoloqiyaların ötürülməsinin mühüm forması hansıdır

- A) lisenziya müqavilələri
- B) injinirinq müqavilələri
- C) françayzinq müqavilələri
- D) forfeyting
- E) faktorinq

**390) Sual:** Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır

- A) E.Xekşər, Q.Xaberler
- B) A.Smit, D.Rikardo
- C)** R.Vernon, J.Kravis
- D) M.Porter, B.Olin
- E) P.Samuelson, V.Stolper

**391) Sual:** Portfel investisiyalar nə cür həyata keçirilir

- A) texnologianın ötürülməsi yolu ilə
- B) pul formasında kapitalın ötürülməsi yolu ilə
- C) ixtisaslı kadrların göndərilməsi yolu ilə
- D) elmi tədqiqatların nətijələri ilə mübadilə yolu ilə
- E)** yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

**392) Sual:** Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil

- A) korporasiyalar
- B) hökumət təşkilatları

- C) kommersiya bankları
- D) ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər**
- E) birgə müəssisələr

**393) Sual:** İdxal rüsumlarının tətbiqindən kim itirir

- A) idxlə ölkəsinin istehlakçıları
- B) idxlə ölkəsinin istehsalçıları
- C) gömrük tarifi tətbiq edən ölkə
- D) ixrac ölkəsinin istehlakçıları**
- E) ixrac ölkəsinin istehsalçıları

**394) Sual:** R.Kouzun ideyalarından bəhrələnərək ingilis iqtisadçıları P.Bakli, M.Kesson və J.Makmanusun yaratdığı model hansıdır

- A) eklektik model
- B) məhsulun həyat dövrü modeli
- C) inhisarçı(unikal) üstünlüklər modeli
- D) beynəlmiləl model**
- E) texnoloji səbəblər modeli

**395) Sual:** Aşağıdakılardan biri TMK-ın istehsal sferasında meyl etdikləri əsas sahələr sırasına daxil deyil

- A) metallurgiya sənayesi**
- B) avtomobilqayırma sənayesi
- C) kimya sənayesi
- D) elektronika sənayesi
- E) əczaçılıq sənayesi

**396) Sual:** Aşağıdakılardan biri texnoloci mübadilənin kommersiya formalarına aid deyil

- A) injinirinq xidmətləri
- B) mütəxəssislərin miqrasiyası**
- C) idarəetmə müqavilələri
- D) ixtisaslı işçi qüvvəsinin hazırlanması
- E) yeni texniki texnoloci işləmələr bazasında maşın və avadanlıqların yaradılması

**397) Sual:** Aşağıdakılardan biri ölkənin kapital axımını tənzimləməsinin maliyyə metodlarından asılı deyil

- A) sürətli amortizasiya
- B) kreditlərin sığortası və təminatı
- C) vergi güzəştləri
- D) subsidiyaların verilməsi**
- E) texniki köməkliyin göstərilməsi

**398) Sual:** Aşağıdakılardan yalnız biri kooperasiya əlaqələrinin qurulması zamanı istifadə olunan əsas metodlardan deyil

- A) podrat istehsal kooperasiyası
- B) müqavilə qaylasında ixtisaslaşma**

- C) müştərək istehsal
- D) müştərək müəssisələrin yaradılması
- E) beynəlxalq istehsal-texniki kooperasiyalasma**

**399) Sual:**Aşağıdakılardan biri texnologici mübadilənin qeyri-kommer-siya for-ma-larına daxil deyil

- A) idarəetmə müqavilələri**
- B) elmi-texniki nəşrlər
- C) sərgilərin və yarmarkaların keçirilməsi
- D) mütəxəssislərin miqrasiyası
- E) elm və texnika sahəsində əməkdaşlıq istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti

**400) Sual:**Aşağıdakılardan biri valyutanın bazar məzənnəsinə təsir edən struktur amillərinə aid deyil

- A) spekulyativ valyuta əməliyyatları**
- B) ölkənin tədiyyə balansının vəziyyəti
- C) ayrı-ayrı ölkələrdə faiz dərəcələrinin müxtəlifliyi
- D) valyuta məzənnəsinin dövlət tənzimlənməsi
- E) iqtisadiyyatın açıqlıq dərəcəsi

**401) Sual:**əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir

- A) anjaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- B) əmtəənin ilk tətbiq edildiyi ölkələrdə**
- C) istənilən ölkədə
- D) əsasən inkişaf etməkdə olan ölkələrdə
- E) postsosialist ölkələrində

**402) Sual:**İqtisadi strategiyaya uyğun gəlməyən iqtisadi inkişafda mühüm rol oynamayan sahələr üzrə düşünülməmiş investisiyaların tətbiqi ..... səbəb olacaqdır?

- A) Təhsilin inkişafına
- B) Vəsaitlərin dagidilmasına**
- C) Kənd təsərrüfatının inkişafına
- D) Büdcənin azalmasına
- E) Iqtisadiyyatın zəifləməsinə

**403) Sual:**Kənd təsərrüfatı sferasının investisiyanın azalması həmin sahəyə xidmət göstərən ..... ayrı-ayrı sahələrinə də mənfi təsir göstərəcəkdir?

- A) əhalinin
- B) investorların
- C) hasil və emalın**
- D) bankların
- E) ölkələrin

**404) Sual:**Kənd təsərrufatı sahəsinə investisiyalar azalara onda onlarin.....asagi düşəcəkdir?

- A) Məcmu gəlirləri**
- B) Yaşayış vəziyyətləri

- C) Investisiyaları
- D) Innovasiyaları
- E) İstehlakı

**405) Sual:**əgər kənd təsərrüfatı sahəsinə investisiyalar azalarsa, onda bu sferada məşğul olanlar arasında....artacaq?

- A) İşçilər
- B) İşsizlik**
- C) Maliyyə
- D) Investisiya
- E) Innovasiya

**406) Sual:**.....milli iqtisadiyyatın inkişafına uzunmüddətli perspektiv dövr ərzində təsir etməklə eyni zamanda həm əhalinin məşğulluq səviyyəsinə, həm də gəlirlərin əldə olunması səviyyəsinə birbaşa təsir göstərir?

- A) Investisiyalar**
- B) Innovasiyalar
- C) Maliyyə
- D) İstehsal
- E) İstehlak

**407) Sual:**Milli iqtisadiyyatın formalaşmasında mühüm struktur yardan funksiyalar hasılardır?

- A) Innovasiyalar
- B) Daxili və xarici investisiyalar**
- C) Texnologiyalar
- D) İstehsal
- E) İstehlak

**408) Sual:**Texnologiya neçə mənbədən təmin edilir?

- A) 5
- B) 4
- C) 9
- D) 3**
- E) 6

**409) Sual:**Texnologiya istehsalı nə ilə bağlı bir prosesdir?

- A) Tədqiqat və informasiya
- B) Innovasiya
- C) Investisiya
- D) Maliyyə
- E) Ticarət

**410) Sual:**İnvestisiya layihələrinin hazırlanmasının əsas məqsədi nədir?

- A) Təhsili inkişaf etdirmək
- B) Xidmət istehsalını həyata keçirmək, səhmdarlarla və ölkə iqtisadiyyatına gəlir gətirmək**

C) Kənd təsərrüfatını inkişaf etdirmək

D) Əhaliyə yardım etmək

E) İqtisadiyyatı zəiflətmək

**411) Sual:** İnvestisiya tətbiq olunması formasından asılı olmayaraq ..... imkan yaradır?

A) Ticarətin inkişafına

**B) Cəmiyyətin real kapitalının artırılmasına**

C) Müəssisənin inkişafına

D) İstehsalın güclənməsinə

E) Satışın artmasına

**412) Sual:** İstehsal vasitələrinin istehsalı və yığıımı prosesi ..... əks etdirir?

A) Investisiya qoyuluşunu

B) Innovasiyanı

C) Budcə yığılmasını

D) Inkişafı

E) İstehlakı

**413) Sual:** ..... investisiyalar kapitalın hər hansı iqtisadi sahəyə və ya müəssisəyə qoyuluşudur?

A) Maliyyə

B) Xarici

C) Daxili

**D) Real**

E) Portfel

**414) Sual:** ..... investisiyaları səhmlərə, istiqrəzlərə və başqa qiymətli kağızlara kapital qoyuluşudur?

A) Real

B) Portfel

**C) Maliyyə**

D) Daxili

E) Xarici

**415) Sual:** Sənayeyə, kənd təsərrüfatına, tikintiyə, təhsilə və s. sahələrə kapital qoyuluşu kimi tətbiq edilirsə o, ..... investisiya formasını almış olur?

A) Maliyyə

**B) Real**

C) Innivasiya

D) İstehsal

E) İstehsal

**416) Sual:** İnvestisiya resursları əgər qiymətli kağızların alınmasına yönəldilirsə, o, ..... resursu formasını alır?

A) Innovasiya

B) Müəssisə

**C) Maliyyə**

- D) Xarici
- E) Istehlak

**417) Sual:** Yiğima və istehlaka ayrılan resursların makroiqtisadi tənzimsizliyi yalnız .....azalmasına aparıb çıxarır?

- A) Ticarətin
- B) Büdcənin
- C) əhalinin yaşayış səviyyəsinin**
- D) istehsalın
- E) istehlakın

**418) Sual:** ..... ümumi milli məhsulda əhalinin istehlakına yönəldilən son məhsulun miqdarı arasında kəskin uyğunsuzluq vardır?

- A) Özbəkistanın
- B) Azərbaycanın**
- C) Monqolustanın
- D) Gürcüstanın
- E) Hindistanın

**419) Sual:** Bazar iqtisadiyyatlı olkələrdə yiğima yönəldilən son məhsulun payı neçə faizdir?

- A) 50-55%
- B) 40-45%
- C) 20-27%
- D) 60-65%
- E) 30-35%**

**420) Sual:** Bazar iqtisadiyyatlı ökələrdə ümumi milli məhsulda əhalinin istehlakına yönəldilən son məhsulun payı neçə faizdir?

- A) 25-30%
- B) 40-50%
- C) 60-65%**
- D) 70-75%
- E) 80-85%

**421) Sual:** ..... son nəticələri nə qədər çox artırsa, əhalinin istehlakının təmin edilməsi imkanları bir o qədər geniş olur?

- A) Istehlakin
- B) Istehsalin**
- C) Inkişafın
- D) Innovasiyanın
- E) investisiyanın

**422) Sual:** ..... başlıca olaraq texnikadan səmərəli istifadə əsasında artır?

- A) Istehsal
- B) Istehlak
- C) əmək məhsuldarlığı**

- D) büdcə
- E) investisiya

**423) Sual:** əmək məhsuldarlığının artımı, yalnız canlı əməyə qənaət hesabına deyil, eyni zamanda..... da arta bilir?

- A) İstehsal hesabına
- B) istehlak hesabına
- C) Maliyyə hesabına
- D) Texnika ilə silahlanmanın keyfiyyət artımı hesabına**
- E) Xariciinvestorlar hesabına

**424) Sual:** ..... oğurlanmış malın satışı, yaxud oğurlanmış məbləğin nəğd yaxud nəğd olmayan pula çevrilməsi, onun xərclənməsidir?

- A) Gizlətmə
- B) Realizasiya**
- C) Oğurluq
- D) İstehsal
- E) İstehlak

**425) Sual:** .....nəğd pulun, əmlak və investorların, informasiya və digər aktivlərin mənimsənilməsidir?

- A) Gizlətmə
- B) Realizasiya
- C) Oğurluq**
- D) İstehsal
- E) İstehlak

**426) Sual:** Hazırkı dövrdə sahibkarlıqda baş verən dələduzluğu şərti olaraq .... mərhələyə bölmək olar?:

- A) 5
- B) 9
- C) 7
- D) 4
- E) 3**

**427) Sual:** İqtisadi cinayətkarlıq hazırkı dövrdə təkcə iqtisadi yox, həm də ..... stabilliyə real təhlükə yaradır?

- A) Mədəni
- B) Siyasi
- C) Sosial
- D) Həm siyasi, həm də sosial**
- E) İctimai

**428) Sual:** ..... maliyyə kredit sferasında, anrar və sənaye sektorlarında, nəqliyyat və rəbitədə, xarici iqtisadi fəaliyyətdə, ticarət və məişət xidmətində də daha geniş yayılıb?

- A) Mütəşəkkil cinayətkarlıq**

- B) Investisiya qoyuluşu
- C) Texnologiyalar
- D) Innovasiya
- E) Portfel investisiya

**429) Sual:**Müasir dövrdə ..... iqtisadi əsasının təməli artıq mülkiyyət və maliyyət münasibətlərində də qoyulmaqdadır?

- A) Istehsalın
- B) Istehlakın
- C) Cinayətkarlığın
- D) İnkışafın
- E) Tənəzzülün

**430) Sual:**..... şəxslər üçün bəzi xidmətlərin, məsələn kommersiya sırrının qorunmasına dövlət ümumiyyətlə təminat verməyə borclu deyil?

- A) Fiziki
- B) Hüquqi**
- C) İşsiz
- D) İsləyən
- E) Həm fiziki, həm də işsiz

**431) Sual:**Təhlükəsizliyin və müəyyən xidmətlərin dövlətin etdiyindən daha yüksək dərəcədə təmin olunması üçün ..... lazımdır.?

- A) əlavə xərc ödəmək
- B) əlavə xərc ödəmək
- C) investisiya qoyuluşu etmək
- D) banka müraciət etmək
- E) ticarətdən geri çəkilmək

**432) Sual:**Hər bir dövlət öz vətəndaşlarına onların mülkiyyətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində ..... zəmanət yaradır?

- A) Maksimum
- B) Minimum**
- C) 50%
- D) 65%
- E) 80%

**433) Sual:**Bazar iqtisadiyyatına keçid sahibkarlıq fəaliyyətinin yüksək ..... sferasına doğru hərəkətini şərtləndirir.?

- A) Istehsal
- B) Istehlak
- C) Risk**
- D) Rəqabət
- E) İnkışaf

**434) Sual:**Əhalinin əmanətlərinin investisiyaya cəlb olunması prosesinin təşkilində .....xüsusi

rol oynayırlar?

- A) Nazirliliklər
- B) Kommersiya bankları**
- C) Mərkəzi bank
- D) Xarici ölkələr
- E) Innovasiyalar

**435) Sual:**Ölkə iqtisadiyyatında yaranmış ..... sabitlik investisiya mühitinin normal fəaliyyət göstərməsinə şərait yaratmışdır?

- A) Siyasi
- B) Sosial
- C) Mədəni
- D) Makro-iqtisadi**
- E) Mikro-iqtisadi

**436) Sual:**İnvestisiyaların daxili və xarici maliyyələşmə mənbələrindən asılı olmayaraq o ..... tərəfindən tənzimlənməlidir?

- A) Dövlət**
- B) Bank
- C) Xarici ölkə
- D) Əhali
- E) konstitusiya

**437) Sual:**..... bazarı daima çevik və hərəkətdə olmalıdır?

- A) Innovasiya
- B) Kənd təsrərəfati məhsulları
- C) Investisiya**
- D) Maşın bazarı
- E) Geyim

**438) Sual:**Birbaşa investisiyalar ..... müddətə iqtisadi maraq əldə etmək məqsədilə həyata keçirilir.?

- A) Orta
- B) Uzun**
- C) Qısa
- D) Həm qısa həm orta
- E) Uzun qısa və orta

**439) Sual:**Dövlət investisiya fəaliyyətinin tənzimlənməsində ..... mexanizmlərdən daha fəal istifadə etməlidir?

- A) Siyasi
- B) Sosial
- C) Iqtisadi**
- D) İctimai
- E) Mədəni

**440) Sual:**Potensial fondlar dedikdə ..... fondlar nəzərdə tutulur?

- A) Qısamüddətli
- B) Ortamüddətli
- C) Uzunmüddətli**
- D) Maliyyə
- E) Istehsal

**441) Sual:**İnvestisiya qərarının alınmasına təsir edən əsas amillərdən biri müəssisənin .....

- A) məqsədləridir
- B) informasiyalarıdır
- C) xarakteristikalarıdır
- D) fəaliyyətidir
- E) funksiyalarıdır**

**442) Sual:**..... o vaxt baş verir ki, istehsal prosesi planlaşdırıldıqından yavaş gedir.?

- A) Istehsal
- B) əmək itkisi
- C) maddi itki
- D) vaxt itkisi**
- E) investisiya

**443) Sual:**.....dedikdə, qabaqcadan nəzərdə tutulmayan əlavə xərclər, yaxud məhsul, əmlak, avadanlıq, enerji və sairənin bilavasitə itkisi nəzərdə tutulur.?

- A) Istehsal
- B) Investisiya
- C) Maddi itki**
- D) əmək itkisi
- E) innovasiya

**444) Sual:**Hər bir biznesmen ..... etməyi öyrənməlidir.

- A) Istehsal
- B) Risk**
- C) İstehlak
- D) Ticarət
- E) Reklam

**445) Sual:**Bütün biznesmenlər onu da bilsə ki, hər bir risk .....xarakterə malik olur?

- A) Uçlü
- B) Ikili**
- C) Dördlü
- D) Beşli
- E) Altılı

**446) Sual:**Kommersiya sırrının oğurlanmasının neçə %-i telefon danışçıları vasitəsilə baş verir?

- A) 30-40%
- B) 50-60%
- C) 15-20%
- D) 5-10%**
- E) 25-30%

**447) Sual:**Kommersiya sirrinin müdafiəsi planı neçə mərhələdən ibarətdir?

- A) 6
- B) 4
- C) 2**
- D) 5
- E) 3

**448) Sual:**.....dövlət və müvafiq dövlət orqanları tərəfindən qorunmalıdır?

- A) Kommersiya sirri
- B) Dövlət sirri**
- C) Istehsal
- D) Istehlak
- E) Investisiya qoyuluşu

**449) Sual:**Qərbdə təhlükəsizlik xidmətinə müəssisənin təmiz gəlirindən .....%-dək ayrılır?

- A) 50%
- B) 60%
- C) 35%
- D) 25%
- E) 20%**

**450) Sual:**Kommersiya sirrinin oğurluğuunun neçə %-i işçilərin satın alınması vasitəsilə baş verir?

- A) 40-60%
- B) 60-70%
- C) 45-50%
- D) 30-50%**
- E) 75-85%

**451) Sual:**..... yanaşma istənilən kommersiya strukturunun təhlükəsizliyinin təminində yüksək nəticələr əldə etməsinə səbəb ola bilər.?

- A) Siyasi
- B) Iqtisadi
- C) Kompleks**
- D) İctimai
- E) Kollektiv

**452) Sual:**İnteqrasiya razılılaşması ilə BXİ fəaliyyətində edilməsi tələb olunan dəyişiklər ölkənin ... təhlili əsasında müəyyənləşdirilir

- A) Ticarət və investisiya həcmiminin**

- B) Lokal xüsusiyyətlərindəki fərqliliklərin
- C) Regional integrasiya dərəcəsinin
- D) Integrasiya razılaşmasının effektliyindəki rolunun
- E) Lokal və tocarət xüsusiyyətlərindəki fərqliliklər

**453) Sual:**Aşağıdakılardan yalnız biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aididir

- A) Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklerindən asılı olmayaraq ortaya çıxır;
- B) Hər bir integrasiya razılaşmasının ölkənin investisiya fəaliyyətinə nə dərəcədə səmərəli təsir etdiyi ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklər və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanaraq qiymətləndirilməlidir
- C) İntegrasiya razılaşmasından sonra qısa müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət şəraitində daha effektiv resurs bölgüsü nəticəsində BXİ fəaliyyəti xeyli genişlənir
- D) Ölkənin integrasiyadan faydalananma dərəcəsi regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişir
- E) Hər bir əlaqənin ölkə iqtisadiyyatına təsiri

**454) Sual:**Aşağıdakılardan biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aid deyildir:

- A) Hər bir integrasiya razılaşması ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərə və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanmadan ölkənin inkişafına töhfələr verir
- B) Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklerindən asılı olaraq ortaya çıxır;
- C) İntegrasiya razılaşmasından sonra qısa müddətdə regiondaxili ticarət və investisiya fəaliyyəti artır; uzun müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət və daha effektiv resurs bölgüsü nəticəsində BXİ axınları xeyli artır;
- D) Regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olaraq ölkənin integrasiyadan faydalananma dərəcəsi də dəyişir
- E) Ölkənin zəifləməsi ilə dəyişir

**455) Sual:**Dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlər; gözlənilən xalis iqtisadi mənfiətin dəyəri; müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- A) İqtisadi Modul
- B) Maraqlı tərəflərin təhlili Modulu
- C) Maliyyə Modulu
- D) Texniki Modul
- E) Təhlili və maliyyə modulu

**456) Sual:**BXİ qoyuluşlarını tənzimləyən regional iqtisadi integrasiya razılaşmalarını aşağıdakı regional integrasiya formalarına əsasən qruplaşdırın: 1) Şimal-Şimal integrasiyası; 2) Şimal-Cənub integrasiyası; və 3) Cənub-Cənub integrasiyası

- A) CUSTA; 2) NAFTA; 3) MERCOSUR
- B) NAFTA; 2) CUSTA; 3) MERCOSUR
- C) MERCOSUR; 2) NAFTA; 3) CUSTA
- D) CUSTA; 2) MERCOSUR; 3) NAFTA

E) NAFTA; 2)CUSTA; 3)MERCOSUR

**457) Sual:**Aşağıdakıların hansı Hymerin İnhisarçı üstünlükler nəzəriyyəsinə aid deyildir?

- A) Nəzəriyyənin digər adı “Eklektik Paradigma”dır
- B) Nəzəriyyə çərçivəsində fəaliyyətin üfüqi və şaquli integrasiyasını nəzərdə tutan bir neçə nəzəriyyə toxunulur
- C) Nəzəriyyə yerli şirkətlərlə müqayisədə xarici şirkətlərin malik olduğu üstünlükleri təhlil edir
- D) Əmtəənin yaşam dövrü nəzəriyyəsi də bu nəzəriyyə çərçivəsində baxılan nəzəriyyələrdən biridir
- E) Nəzəriyyənin digər adı yoxdur

**458) Sual:**Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxil deyil

- A) İnhisarçı üstünlükler nəzəriyyəsi
- B) Marksist nəzəriyyəsi
- C) Neokeyns nəzəriyyəsi
- D) Neoklassik nəzəriyyə
- E) Neokyens və Neoklassik

**459) Sual:**Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxildir

- A) Hamısı
- B) Neoklassik nəzəriyyə
- C) Neokeyns nəzəriyyəsi
- D) Marksist nəzəriyyəsi
- E) Neoklassik və neokeyns nəzəriyyəsi

**460) Sual:**İnvestisiya fəaliyyətinin tənzimlənməsində dövlətin funksiyaları aşağıdakılardır?

- A) Hamısı
- B) Tənzimləyici
- C) Nəzəredici
- D) Stimullaşdırıcı
- E) Tənzimləyici və nəzarət

**461) Sual:**Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən ən çox himayə edilən ölkə prinsipində tətbiq olunan ölkəni himayə etmək dedikdə nə nəzərdə tutulur?

- A) həmin ölkəyə ən güzəştli şərtlərin tətbiqi
- B) həmin ölkəyə inkişaf səviyyəsinə əsasən güzəştərin tətbiqi
- C) həmin ölkəyə ÜTT-nin HTS (Tənzimlənən Tariflər Sistemi) əsasında güzəştərin tətbiqi
- D) həmin ölkəyə maksimum yardımın göstərilməsi
- E) Həmin ölkə ilə əlaqələrin kəsilməsi

**462) Sual:**Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən ən çox himayə edilən ölkə prinsipində nə nəzərdə tutulur?

- A) Hər yeni investora ən çox himayə edilən investorla eyni şərtlərin tətbiqi
- B) Hər yeni investora ən güzəştli şərtləri tətbiq edərək onu himayə etmək
- C) Hər yeni investora ən çox himayə edilən yerli investorla eyni şərtlərin tətbiqi
- D) Ən çox himayə edilən xarici və yerli investorlara eyni şərtlərin tətbiqi

E) Ən çox himayə edilən xarici şərtlərin tətbiqi

**463) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən 2 əsas prinsip (Milli rəftar və ən çox himayə edilən ölkə prinsipləri) hansı beynəlxalq iqtisadi təşkilatın normativ sisteminə daxildir?

A) Ümumdünya Ticarət Təşkilatı

B) Beynəlxalq Yenidən Qurma və İnkışaf Bankı

C) Dünya Bankı Qrupu

D) Beynəlxalq Valyuta Fondu

E) Avropa İttifaqı

**464) Sual:** ICSID-in (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) həll etdiyi beynəlxalq investisiya mübahisələrinin tərəfləri

A) Dövlət-xarici şirkət

B) Yerli şirkət- xarici şirkət

C) Xarici şirkət – xarici şirkət

D) Dövlət – Beynəlxalq təşkilat

E) Dövlət- Dövlət

**465) Sual:** Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

A) Siyasi

B) Iqtisadi

C) sosial-mədəni

D) qlobal

E) Siyasi və iqtisadi

**466) Sual:** İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi çərçivə ölkədəki ... ilə müəyyənləşdirilir

A) İnvestisiya qanunverciliyi

B) Dövlətin investisiya siyasəti

C) İnvestisiya mühiti

D) Biznes infrastukturu

E) Konstitusiya

**467) Sual:** ... hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin əlverişliliyini xarakterize edir

A) İnvestisiya mühiti

B) Biznes infrastukturu

C) Dövlətin investisiya siyasəti

D) İnvestisiya qanunverciliyi

E) Müsbət və mənfi saldo

**468) Sual:** İnvestisiya prosesinin ... mərhələsində kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması həyata keçirilir

A) Araşdırma

B) Təhlil

- C) Danışıqlar və rəsmiyyət
- D) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- E) Qərar qəbulu

**469) Sual:** İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövriyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- B) Maliyyə vəsaitlərinin formalasdırılması
- C) Təhlil
- D) Mənfəətə keçid
- E) Qərar qəbulu

**470) Sual:** İnvestisiya layihəsinin dəyəri və həcmnin hesablanması, yerli və xarici bazarların araşdırılması, istehsal olunacaq və satılacaq məhsulun həcminin proqnozlaşdırılması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) Təhlil
- B) Qərar qəbulu
- C) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- D) Maliyyə vəsaitlərinin formalasdırılması
- E) Reklam fəaliyyəti

**471) Sual:** Kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

- A) Araşdırma
- B) Təhlil
- C) Danışıqlar və rəsmiyyət
- D) İnvestisiya mənbələrinin müəyyən edilməsi
- E) Danışıqlar və təhlil

**472) Sual:** Hazırda dünya miqyasında mövcud olan ... əksər hissəsi məhz TMK-lar tərəfindən həyata keçirilir

- A) birbaşa xarici investisiyaların
- B) portfel investisiyalarının
- C) maliyyə aktivlərinə qoyulan investisiyaların
- D) dövriyyə fondlarına qoyulan investisiyaların
- E) Kənd təsərrüfatına qoyulan investisiyalar

**473) Sual:** Hazırda dünya miqyasında mövcud olan birbaşa xarici investisiyaların əksər hissəsi məhz ... payına düşür

- A) TMK-ların
- B) Dövlətlərin
- C) Individual investorların
- D) İnstitusional investorların
- E) Fiziki Şəxslərin

**474) Sual:**... investisiya fəaliyyətində tənzimləyici, nəzarət və stimul yaradan funksiyaları ilə bu prosesə fəal surətdə müdaxilə edir

- A) Dövlət
- B) Xarici investorlar
- C) Yerli investorlar
- D) MIGA
- E) ICSID

**475) Sual:**Ticari mövzularındakı investisiya tədbirlərini əhatə edərək bu məsələrlə məşğul olan TRIMs ... çərçivəsində fəaliyyət göstərir.

- A) Ümumdünya Ticarət Təşkilatı
- B) Birləşmiş Millətlər Təşkilatı
- C) Dünya Bankı Qrupu
- D) Beynəlxalq Valyuta Fondu
- E) Avropa İttifaqı

**476) Sual:**Dövlətlər ilə digər dövlətlərin investorları arasındaki investisiya mübahisələrinin həllinə ... nəzarət edir

- A) Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən ICSID
- B) Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən ICSID
- C) Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən MIGA
- D) Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA
- E) Birləşmiş Millətlər Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA

**477) Sual:**Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin həyata keçirilməsinə nəzarət edən Agentlik (MIGA) hansı beynəlxalq iqtisadi təşkilat tərkibində fəaliyyət göstərir

- A) Dünya Bankı Qrupu
- B) Beynəlxalq Valyuta Fondu
- C) Birləşmiş Millətlər Təşkilatı
- D) Ümumdünya Ticarət Təşkilatı
- E) Avropa ittifaqı

**478) Sual:**Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin (MIGA) məqsədi ...

- A) xarici investisiyaları qeyri-kommersial risklərə qarşı qorumaqdır
- B) xarici investisiyaları kommersial risklərə qarşı qorumaqdır
- C) xarici investorlarla dövlətlər arasında yaranan mübahisələri həll etməkdir
- D) xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməkdir
- E) Xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməməkdir

**479) Sual:**Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

- A) Ən çox himayə edilən ölkə prinsipi
- B) Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- C) Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi
- D) Milli rəftar prinsipi

E) Qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

**480) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan ən çox himayə edilən ölkə prinsipi ndə ... ifadə olunur

- A) Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi
- B) Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi
- C) Milli qanunveicilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
- D) Yerli investora ən çox himayə edilən xarici investorun tabe olduğu rəftarın tətbiq edilməsi
- E) Milli qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq edilməsi

**481) Sual:** Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

- A) Milli rəftar prinsipi
- B) Ən çox himayə edilən ölkə prinsipi
- C) Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi
- D) Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- E) Qanunvericilikdə dəyişiliklərin xarici investora tətbiq olunması prinsipi

**482) Sual:** Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan Milli rəftar prinsipi ndə ... ifadə olunur

- A) yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi
- B) xarici investora yerli investora göstərilən rəftardan daha güzəştli rəftarın göstərilməsi
- C) dövlətin hər xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq etməsi
- D) milli qanunveicilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
- E) Xarici investorun ölkədən qovulması

**483) Sual:** Eklektik Yanaşma Paradigması (OLI Paradigması) ... tərəfindən xarici kapital nəzəriyyələrinə qazandırılmışdır

- A) J. Dunning
- B) Hymer
- C) Hecksher-Ohlin
- D) Keyns-Ohlin
- E) Hymer və J.dunning

**484) Sual:** Marks ölkədən kapital ixracını ... ilə izah edirdi

- A) ölkədəki kapital artıqlığı
- B) mənfaət norması fərqi
- C) tədiyyə balansındaki tarazsızlıqlar
- D) mənfi ticarət saldosu
- E) Müsbət ticarət saldosu

**485) Sual:** Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə digər investisiyalara aid edilən investisiyalar sonda kapital ixracının hansı formasına aid edilir?

- A) məhsuldar kapitala
- B) ssuda (maliyyə) kapitalına
- C) birinci il məhsuldar kapitala, sonrakı illərdə isə ssuda kapitalına

- D) birinci il ssuda kapitalına, sonrakı illərdə məhsuldar kapitala  
E) həm məhsuldar kapitala, həm də ssuda kapitalına

**486) Sual:** İnvestisiyanın qocalması deyiləndə başa düşülür

- A) uzunmüddətli prespektivdə BXİ-lər xərclərin artmasına gətirib çıxarır, ola bilər ki, gəlirlər formasında ölkədən çıxarılan resursların həcmi yatırılan BXİ-lərin həcmini üstələsin  
B) uzunmüddətli prespektivdə BXİ-lərdən əldə edilən gəlirlər investisiya qəbul edən ölkənin iqtisadiyyatına yenidən mərhələ-mərhələ yatırılsın  
C) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin hasilat sənayesinə kapitalın yatırılması  
D) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin maşınqayırma sənayesinə kapitalın yatırılması  
E) uzunmüddətli prespektivdə BXİ-ləri qəbul edən ölkənin kənd təsərrüfatı sahəsinə kapitalın yatırılması və əldə edilən gəlirlərin həmin əlkənin iqtisadiyyatına reinvestisiya edilməsi

**487) Sual:** Ölkənin kapital resurslarının artma effekti dedikdə başa düşülür

- A) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə məcmu kapital fondunun həcminin artması  
B) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı yerli rezidentlərin kapital ixracına meylinin güclənməsi  
C) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı portfel investisiyaların artması  
D) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə korporativləşmə prosesinin güclənməsi  
E) birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkənin kiçik və orta ölçülü biznes strukturlarının iri biznes strukturları ilə işbirliyinin genişlənməsi və inkişafı

**488) Sual:** İnvestisiya iqlimi dedikdə başa düşülür

- A) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi amillərin məcmusu  
B) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən iqtisadi amillərin məcmusu  
C) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən siyasi amillərin məcmusu  
D) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən sosial amillərin məcmusu  
E) xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi, iqtisadi siyasi və sosial amillərin məcmus

**489) Sual:** Neokeyns nəzəriyyəsinə əsasən kapital ölkələrarasında ... səbəbiylə hərəkət edir

- A) tədiyyə balansındaki tarazsızlıqlar  
B) faiz dərəcəsində mövcud fərq  
C) mövcud kapital artıqlığı fərqi  
D) mənfəət norması arasındaki mövcud fərq  
E) Mövcud kapital azlığı fərqi

**490) Sual:** Layihə üzrə pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması; iqtisadi və ictimai təhlil aparmaq üçün əsas dəyişənlərin müəyyənləşdirilməsi; maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi; hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər? məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- A) Maliyyə Modulu  
B) İqtisadi Modul  
C) Maraqlı tərəflərin təhlili Modulu

D) Texniki Modul

E) İqtisadi və Texniki modul

**491) Sual:** İdxalı əvəz edən sahələrin inkişaf etdirilməsi siyasetinin əsas vəzifəsi aşağıdakılardan hansıdır?

- A) idxal olunan kənd təsərrüfatı məhsullarına kvotaların qoyulması
- B) idxal olunan sənaye məhsullarına kvotaların qoyulması
- C)** yeni və yaxud zəif inkişaf etmiş sahələrin müdafiəsi
- D) ölkənin milli istehsalının inkişaf etdirilməsi üçün idxal olunan texnologiya və avadanlıqlara qoyulan rüsumların götürülməsi
- E) milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə idxal olunan məhsulların 50 %-dən çoxuna embarqo qoyulması

**492) Sual:** Derivativlər dedikdə nə başa düşülür?

- A) opsiyonlar, forward kontraktları və svop əqdlər
- B) yalnız opsiyonlar
- C) yalnız forward kontraktları
- D) yalnız svop əqdlər
- E) müddəti 1 ildən çox olan sertifikatlar və depozitlər

**493) Sual:** Portfel investisiya formasında kapital nələrə və hansı sahələrə yatırılır?

- A) Bank sektoruna və qiymətli kağızlara
- B) istehsal sahələrinə və qiymətli kağızlara
- C) yalnız qiymətli kağızlara
- D)** səhmlərə və qiymətli kağızlara
- E) yalnız səhmlərə

**494) Sual:** Qeyri-maddi aktivlərə aid edilmir

- A) Şirkətin əldə etdiyi lisenziyalar
- B) nou-hoular
- C) idarəetmə təcrübəsi
- D) ticarət markaları (brendlər)
- E) reinvestisiya olunmuş gölirlər

**495) Sual:** Investisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

- A)** maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- B) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri
- C) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- D) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı
- E) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

**496) Sual:** Investisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

- A)** hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- B) müsbət iqtisadi rentabelliyyin yaranma ehtimalı

- C) gözlənilən xalis iqtisadi mənfəətin dəyəri
- D) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- E) Gözlənilməyən xalis iqtisadi mənfəətin dəyəri

**497) Sual:** İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

- A) dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındaki fərqlərin müəyyənləşdirilməsi
- B) maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- C) hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- D) pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- E) Maraqlı tərəflərin təhlili Modulu

**498) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində beynəlmiləlləşmədən faydalanan əsas dünya iqtisadiyyatı subyektləri

- A) Trans Milli Korporasiyalar
- B) Dövlətlər
- C) Beynəlxalq iqtisadi təşkilatlar
- D) İqtisadi integrasiya birlikləri
- E) Ümumdünya Ticarət Təşkilatı

**499) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

- A) Gəmrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır
- B) Gəmrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır
- C) Gəmrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır
- D) Gəmrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır
- E) Gəmrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər azalır və artır

**500) Sual:** Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

- A) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır, beynəlmiləlləşmədən faydalana mağça çalışan BXİ axınları artır
- B) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır, beynəlmiləlləşmədən faydalana mağça çalışan BXİ axınları dəyişmir;
- C) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır, beynəlmiləlləşmədən faydalana mağça çalışan BXİ axınları azalır;
- D) Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar dəyişmir, beynəlmiləlləşmədən faydalana mağça çalışan BXİ axınları azalır
- E) Xarici bazara daxil olma strategiyası BXİ-lar dəyişmir, beynəlmiləlləşməsindən faydalana mağça çalışan BXİ axınları artır